

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 187 (5659) 4 oktyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bir ananın iki oğlu: Azərbaycan-Türkiyə

İlham Əliyev: "Bu gün bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir"



Azərbaycan-Çexiya ikitərəfli
münasibətləri genişlənir



2

Kaliforniya qubernatoru
erməniparəst qanun
layihəsinə veto qoyub



2

Milli Məclisin insan hüquqları
komitəsinin iclası keçirilib



6

"Eleni Teoxarus
Azərbaycana qarşı
olan tiplərdən biridir"



6

Politoloq: "AP-nin üzvünün
erməni diasporu ilə fəliyyəti
uzun illərə söykənir"



9

"Avropa Parlamentinin
üzvü erməni lobbiçilik
torunun alətinə çevrilib"



8

→ 12

Ermanistanda baş
nazir-parlament
qarşısundurması kəskinləşir



→ 13

Əli Kərimli - İlqar
Məmmədov savaşı



→ 16

Rövşən Abdullayev
FIFA prezidenti ilə
görüşüb



4 oktyabr 2018-ci il

Azərbaycan-Çexiya ikitərəfli münasibətləri genişlənir

Prezident İlham Əliyev Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 3-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Milan Ekert etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə səhbət edib.

Dövlətimizin başçısı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin səviyyəsinə və ölkələrimiz arasında qarşılıqlı fə-

liyyətdən məmənunluğunu ifadə edib, eyni zamanda, əlaqələrimizin Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əmək-



daşlığı baxımından da önemini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz həyata keçirilən əməkdaşlığın digər sahələrdə də yaxşı neticə verməsində məraqlıdır və dövlətimizin başçısı buna nail olunacağına əminliyini ifade edib. Prezident İlham Əliyev bu baxımdan parlamentlərarası, hökumətlərarası, biznes icmaları arasında əlaqələrin və qarşılıqlı səfərlərin bu işə yaxşı töhfə verə bileyəcəyini vurğulayıb. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Fövqəladə və səlahiyyətli səfir Milan

Ekert ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrde uğurla inkişaf etdiyini bildirib, bu il həm Azərbaycanda, həm də Çexiyada respublika yaranmasının 100 illiyinin qeyd edilməsinin elamətdar hadisə olduğunu deyib. Səfir vurğulayıb ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından keçən 25 il ərzində ikitərəfli münasibətlərimizin inkişafında böyük nəticələr əldə edilib. Milan Ekert səfirlilik fəaliyyəti dövründə əlaqələrimizdən daha da genişləndirilməsi istiqamətində səyərini əsir-gəməyəcəyini bildirib.

Dmitri Peskov: Rusiya və Azərbaycan prezidentləri arasında etimada əsaslanan münasibətlər yaranıb

Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib. D.Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdəşlıq münasibətləri en mürekkeb məsələləri müzakirə etməye imkan verir.



"Buraya hansı məsələlər daxil olduğunu özünüz bilirsiniz", - deyən Dmitri Peskovun sözlerinə görə iki ölkə arasında çoxşaxəli münasibətlər var. Kremlin rəsmi nümayəndəsi deyib: "Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonra kə tariximiz də ortaqla olacaq".

XİN: Latviya vətəndaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb




Latviya Respublikasının vətəndaşı, "IMPRO Travels LTD" tur agentliyinin əməkdaşı Harijs Egliens Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işgal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubunda Harijs Egliens 2015-ci ilin oktyabrında Dağlıq Qarabağ səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifade edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlama daşımadığını vurğulayıb.

Harijs Egliens Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə, suvereniliyinə və qanunlarına hörmət etdiyini bildirib, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Səfərlə əlaqədar təessüfün ifade edən Harijs Egliens Ermənistan tərəfindən Azərbaycanın işgal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqine xidmət etmediyini vurğulayıb. Həmçinin o, gələcəkdə Azərbaycanın işgal edilmiş ərazilərinə səfər etməyəcəyini diqqətə çatdırıb. Sonda Harijs Egliens gələcəkdə ölkəmizə səfər etmesi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul olunub.

Kaliforniya qubernatoru ermənipərəst qanun layihəsinə veto qoyub

ABŞ-in Kaliforniya ştatının qubernatoru Cerri Braun bu ştatın Dövlət Məclisinin "AB 1597" qanun layihəsinə veto qoyub. Sənəddə guya 1915-ci ildə türklər tərəfindən Osmanlı imperiyasının erməni əhalisinə qarşı "soyqırımı" törədilməsi haqqında ermənilərin ittihamları və iddiaları ilə razılaşmadığına görə Kaliforniya hökumətinin Türkiyə əleyhinə sanksiyalar tətbiq etməsi nəzərdə tutulurdu. Birləşmiş Ştatlar rəhbərliyinin rəsmi mövqeyinə görə, 1915-ci il hadisələri soyqırımı hesab edilmir və müvafiq olaraq, ABŞ-in bütün ştatları federal hökumətin siyasetinə uyğun olaraq bu xarici siyaset xəttinə əməl etməlidirlər. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı və Avropa İnsan Hüquqları Məhkəməsi hesab edirlər ki, ermənilərin soyqırımı iddiaları sübut olunmuş fakt deyil.



"AB 1597" dövlətlərə qarşı tətbiq olunan tipik "boykot-divestisiya-sanksiyalar" tedbiridir. Ermənilər bu qanun layihəsinən istifadə edərək Kaliforniya dövlət qulluqçularının pensiya təminatı sistemini (CALPERS) və ştatın müəllimlərinin pensiya təminatı sistemini (STRS) Türkiye Respublikasında yerləşən maliyyə vasitələrindən imtinaya məcbur etməyə çalışırdılar. "AB 1597" erməni lobbisine Türkiyəni gəlirli sərməyə mənbəyi kimi qiymətləndirən Kaliforniya pensiya sərməyə orqanlarının fidutsiar (etibarə əsaslanan) öhdəliklərini əle keçirməyə imkan verəcəkdir. Kaliforniya ştatı Assambleyası hələ

2017-ci ilin iyundan mənşəcə erməni olan Assambleya üzvü Adrin Nazaryanın təqdim etdiyi qanun layihəsini qəbul edib. Məlum olduğu kimi, Amerika Erməni Milli Komitəsi və Erməni Gənclər Federasiyası ("Daşnakşutun" partiyasının gənclər qolu) Kaliforniya ştatını Türkiyə hökumətinin nəzarət etdiyi maliyyə vasitələrindən gələn dövlət vəsaitindən məhrum etmək üçün uzun illərdir bu qanun layihəsini gündəliyə daxil etməyə çalışırdılar.

Yusif Babanlı
AZƏRTAC-in xüsusi müxbiri
Vaşington

Bakı şəhərinin daşnaklar-eser birləşmələrindən azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradi, bir daha bütün dünyaya, iki qardaş ölkənin birliyini nümayış etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyaya nümunə olan bu birlik səsizməzdır, əbədidir, yüksək zirvədədir.

Qeyd edək ki, Türkiye və Azərbaycanın birgə səyələri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində, gerçəkləşdirilən irimiqyaslı layihələr strateji tərəfdalığı səciyyələndirən mühüm məqamlarıdır. Bu il Türkiye Prezidenti ile 6 dəfə görüşdüyüünü bildirən Prezident İlham Əliyev hər bir görüşün əlaqələrin inkişafında mühüm önəm daşıdığını diqqətə çatdırılmışdır.

Türkiye Prezidenti Recep Tayyib Erdoğan paradda deyib ki, biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ile Bakının işğaldan

Bir ananın iki oğlu: Azərbaycan-Türkiyə

İlham Əliyev: “Bu gün bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir”



nan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdalığın en yüksək seviyəsinə yüksəlib. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Örzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu inamda ifadə edilib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüsümüz gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına və xalqlarımızın rifahına töhfələr verecek.

Türkiye-Azərbaycan birliyinin önəmi hər bir çıxışda xüsusi qeyd



azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bize əmanəti olan “Bir millet, iki dövlət” deyə rəmzleşdiriyimiz qan qardaşlığını da dərk edirik: “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi de bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsəlesi bizim üçün də eyni dərəcədə ağırli problemdir. Türkiye olaraq, problemin həlli üçün Azərbaycanın göstərdiyi səyələri sonadək dəstəkləməkdə davam edəcəyik”.

Hər bir məsələdə, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyi ilə Azərbaycanın yanında olan rəsmi Ankara bəyanatlarında erazi bütövlüyü principinin əsas olduğunu öne çəkerək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasına maraqlı olduğunu bildirir. Türkiye Prezidenti R.T.Ərdoğan çıxışında bu məqamı bir dəha diqqətə çatdırıb: “Türkiyənin bu məsələdə mövqeyi məlumudur, aydınlaşdır, dəqiqdır. Əvvəla, bu məsələdə addım atmalı olan təref işğalçılarından, bir milyon qardaşımızın



qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qoşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ problemiminin həlli Ermənistandan əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətlialmlara görə məsu-

liyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bize verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiye əsgərləri bu gün burada, Azərbaycan əsgərləri ilə ciyin-ciyinə, bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin 100 illiyinə qeyd edirlər. Bu bayram geləcək nəsillərə ötürəcəyimiz en böyük ərməğandır. Bir əsr əvvəl bu torpaq-

larda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik”.

Prezident İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu öne çəkərək, bildirib ki, bu möhkəm təmələr üzərində qurulub, qarşılıqlı inam, etimad və dəstəyə əsasla-

“Ses” Analitik Grupu

4 oktyabr 2018-ci il

24 il öncə xalq anarxiyaya yox dedi

Ulu Öndər Heydər Əliyev fenomenimi vətəndaş qarşıdurmasının qarşısını aldı



1 994-cü ilin oktyabr ayının 4-də dövlət çevrilişinə cəhd edildi. Bu, o tarixi fakt idi ki, AXC-Müsavat iqtidarı xalqın və dövlətin mənafeyinə zidd fəaliyyəti ilə ölkədə çox ağır böhranlı vəziyyət yaratmışdı, ölkədə xaos və anarxiya hökm süründü. Bir il hakimiyətdə duruş gətirə bilməyən AXC-Müsavat 1993-cü ilin yanında hakimiyətdən getdi. Azərbaycanın taleyi xalqımızın müdrik oğlu, zəngin dövlətçilik təcrübəsi olan Dahi Öndər Heydər Əliyevə etibar edildi. Elə o vaxtdan da respublikamız milli dövlət quruculuğu, demokratik islahatlar və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolu qədəm qoydu.

Ulu Öndərin hakimiyətə gelişilə səriştəli daxili ve xarici siyaset xətti yeridilməye başlandı.

Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin Beynəlxalq missiyası departamentinin direktor müavini Carlz Lambert ilə görüşüb. Komitədən AZERTAC-a bildirilər ki, görüşdə DQİDK-nin sədri qonağı ölkəmizdəki dövlət-din münasibətləri və multikultural mühit barədə məlumatlandırılib.

Bildirib ki, demokratik, dünyəvi və hüquqi dövlət olan Azərbaycanda din dövlət-dən ayrı olsa da, bu sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ugurla həyata keçirilən siyaset fundamental azadlıqlardan olan dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formallaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib.

Azərbaycanda müxtəlif dini konfessiya nümayəndələrinin etnik-mədəni özünəməxsusluğunun qorunub-saxlanması üçün hə-

kuroru Mahir Cavadov qardaşı Rövşən Cavadovun komandanlığı altında olan Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup silahlısı ilə Respublika Prokurorluğununa basqın etmişdi. Vəziyyət partlayış həddində idi. Oktyabrın 4-də Ümummülli Liderimiz Heydər Əliyev dönyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, birbaşa xaricdən yönəldi-lən qüvvəlerin silahlı qiyam yolu ilə dövlət çevriliş etməyə cəhd göstərdiklərini bildirdi, onları ölkənin müstəqillik və suvereniyini qorumaq, zorakılıq və irticənin təntənesine yol verməmək naminə bütün imkanlardan istifadə etməyə çağırı-

lərinə nail ola bilmədilər. Çünkü artıq bu dövlətin rəhbərliyində qorxaq liderlər "komandası" yox, xalqın və dövlətin qüdrətli Lideri Heydər Əliyev dayanmışdı. Xalq göründü ki, görkəmli siyasi xadimin yorulmaz fəaliyyəti sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh və siyasi danışçılar yolu ilə nizamlanması, işgal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində ciddi iş aparılır. Azərbaycan həqiqətləri yüksək səviyyəli rəsmi görüşlərdə, beynəlxalq tribunalarda döne-döne bəyan edilir, dünya dövlətləri ilə ərabərhüquqlu siyasi-iqtisadi əlaqələr yaradılır, ölkə iqtisadiyyatını dirçəltmek məqsədi ilə xarici investisiyaların cəlb edilmesi sahəsində mühüm müqavilə və sazişlər imzalanır.

1994-cü ilin 4-5 oktyabrında ölkədə qiyam və çevriliş yolu ilə hakimiyətə gelmək cəhdinin qarşısı qətiyyətə alındı. Ulu Öndər Heydər Əliyev dövlətçiliyi müdafiə etmek üçün en qəti addımlar atdı. Təsadüfi deyil ki, Azərbaycan rehbərinin bu qətiyyəti dönyanın böyük ölkələrində, dünya ictimaiyyətində təqdir edildi. ABŞ və Rusiyanın qardaş Türkiye və qonşu İranadək eksər dövlətlərin başçıları Azərbaycan Liderinin qətiyyətini, dövlətçilik yanğını və milli qeyrətini alıqlılaşdırılar. Bütün bunlar Azərbaycan rehbərinin xalqına və milletinə arxalanması sayəsində mümkün olmuşdu.

Bu gün müstəqil Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf strategiyasının dövlət başçısı İlham Əliyev tərəfindən ugurla davam etdirilməsi nəticəsində biri-birindən əhəmiyyətli uğura imza atır və Azərbaycan siyasetində müstəqil olduğunu hər addımında dənəyaya nümayiş etdirir.

R.KAMALQIZI

Dövlət-xalq birlüyü - xilaskarlığın tarixi nümunəsi

Böyük siyasi xadim bu hadisələr də, ilk növbədə, xalqın köməyinə arxalandı. Oktyabrın 4-də axşamdan xeyli keçmiş Ulu Öndər xalqa müraciət etdi. Bu müraciətə cavab olaraq, yüz minlərlə insan gecəyarası Prezident Sarayının qarşısına toplaşdı. Oktyabrın 4-dən 5-na keçən gecə Prezident Sarayının qarşısında başlanan və on minlərlə insanın iştirak etdiyi möhtəşəm mitinq səhərədək davam etdi. Oktyabrın 5-də gündüz Azadlıq meydanında bir milyona yaxın insanın iştirak etdiyi Ümum-respublika mitinqi keçirildi.

Bütünlükdə, 4 və 5 oktyabr mitinqləri "Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq" birliliyinin parlaq təcəssümü iddi. Həmin birlik qarşısında heç bir pozucu qüvvə tabağınca biləzdə. Yerlərdəki sağlam qüvvələr bu birliyə arxalanaraq müstəqilliyimizə və dövlətçiliyimizə qarşı çıxanları yerində otururdular.

Bununla da bədxahlar məqsəd-

Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ölkəmizdəki dövlət-din münasibətləri barədə məlumatlandırılib



tərəflə hüquqi-demokratik şərait yaradıldığı deyən Mübariz Qurbanlı ölkəmizdə 20-si xristian olmaqla 31 qeyri-Islam təməyüllü dini icmanın dövlət qeydiyyatına alındığını, 14 kilsənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi Carlz Lambert hər gelişində Bakının daha da inkişaf etməsinin şahidi olduğunu bildirib. Ölkəmizdəki dinlərarası harmoniya və etnik-dini tolerantlıqdan bəhs edən qonaq "Azərbaycan Bibliya Cəmiyyəti" xristian dini icmasının fəaliyyəti üçün yaradılan yüksək şəraitdən məmənunluğunu ifadə edib. Sonda qonaq Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini toleranslı mühitindən və maddi-mədəni irsimizə qarşı tərədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

“Literaturnaya qazeta” yazır: “Gəlin, Paris əvəzinə Bakıya gedək”

Rusyanın “Literaturnaya qazeta” nəşrində Volqograd-dan olan Aleksandr Tsukanov Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını qeydə alaraq, məqalə ilə çıxış edib. O, “Gəlin Paris əvəzinə Bakıya gedək” başlıqlı yazısında paytaxt Bakımıza yanaşı, bölgələrimizə də səfərlər edərək, ölkəmizin gözəlliyi və füsunkarlığına heyran qaldığını bildirib. Həmin yazının tərcümə vasitəsi ilə dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

“Bəs bizim qonşularımız necə yaşayırlar?

Ötən həftə Bakıda IX Rusiya-Azərbaycan beynəlxalq regional forumu keçirildi və orada prezidentlər Vladimir Putinlə İlham Əliyev iştirak etdilər. Burada mütərəkkət iştirakla 700-dən çox şirkət işləyir. Biz Azərbaycana kənd təsərrüfatı məhsulları, maşınlar, avadanlıqlar, metallar, ağac məməlumatları, kimyevi sənaye məhsulları göndərir, onlar isə bizi məhsullar, metal, tekstilə təmin edirlər.

Azərbaycanda rus dilində təhsil verən 341 məktəb fəaliyyət göstərir. Lakin necə olubsa, biz Nyu-York, Paris haqqında daha çox bilirik, Bakını isə, yalnız dəymış pomidorlar, paxlava, ya da erkən kartof alarken xatırlayıraq. Bəs bizim qonşularımız necə yaşayırlar?

Neft “kaçalkaları” və qüllələr şəhəri

Biz, Xəzər dənizi boyunca hərəkət edirik. Pəncərədən Qafqaz sira dağlarının kəndli boz-qəhvəyi landşaftı görünür. Volqadən düzənliliklər kimi, burada da qızıl güləş üzündən hər şey solur və ölüür. Solda Qobustanı göstərən göstərici və böyük daş qalaqları görünür. Bu qorun haqqında insanların paleolit dövründə yaşayışının insanlarla bağlı çoxlu elmi məqalələr yazılıb. Petroqrifler - əcdadların məktubları uşaq rəsmərinə bənzəyir. Bu, çox maraqlıdır. Xüsusən, Kareliliyada olmayanlar və qoruqlardakı qayalar üzərində cizilmiş rəsmi məməlumatlar üçün.

Avtobusu daş qayalar yığınına tərəf yuxarı qalxır. Xəzəryani ovalıq buradan yaxşı görünür - uzun kilometrlərə gillli torpaq, cansız kolluq, qazma buruqları və yandırıcı günəş.

- Bu yerlərdə Bakı şəhəri ucaldılıb - ekskursiya anladır.

“Şəhər arxitekturasının simasını göstərən əsas brilyant Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin supermüasir binasıdır”

Buna inanmaq çətindir. Bakıda çoxlu yaşlılıq, parklar, fontanlar, nəhəng Botanika Bağı var. Hətta Müslüm Maqomayevin, müsiqi və bestəkarların, yazıçıların və siyasi xadimlərin dəfn edildikləri qəbiristanlıq da var ki, ora hamar daşlar düzülmüş və yoluyacları olan nadir parka bənzəyir.

Ancaq şəhər arxitekturasının simasını göstərən əsas brilyant Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin supermüasir binasıdır. İran mənşəli britaniyalı memarın Zahi Həddidin bəyaz rəngli və böyük balıqlıqını xatırladan əsrarəngiz yaradıcılığı möhtəşəmdir.

İkinci yere isə hündürlükləri 120-dən 160 metrə qədər çatan üç Alov qülləsinə qoymaq olar. Bu üçlüyə yalnız ö hündürlüyü ilə deyil,



eyni zamanda, LED ekranlarla təchiz olunmuş və üzərində urbanist alov effektləri vərən vizual görüntüləri ilə orijinallığı təşkil edir. Bir çox mütəxəssislərin fikrine, Alov qüllələrinin işıqlandırılması dünya praktikasında ən yaxşısı hesab edilir.

Volqogradlı memarlar - cavanlar, eləcə də, onlarla ölkələri gəzmışlər öz yüksək təessüratlarını və heyranlıqlarını kameralara köçürürlər.

Aşağıda ucsuz-bucaqsız gözəl sahil, attraksionlar, kafe və restoranlar görünür. Bakının İtaliyadan getizdirilmiş qondolları ilə “Kiçik Venesiya”sı, möhtəşəm Xalça Mərkəzi də var. Uzaqda isə bəyaz rəngli su üzərində elit restoran görünür. Əlbəttə ki, neft “kaçalkaları” - bu da mazut qoxusu kimi şəhərin simvollarından sayılır.

Qədim şəhərin ərazisi içəri Şəhər adlanır və YUNESKO-nun Dünya İrsi Siyahısına salınır. Bu cür qədim və dar küçələrdə bir neçə sovet filmləri çəkilib, burada çoxşaklı iaşə yerləri və suvenir köşkləri var.

“Azərbaycanda 700 km yol getdik və bir dənə də zibililik yerlərlə rastlaşmadıq”

Memarlıq və yolların keyfiyyəti şəhərin memarlıq simasıdır. Bu, eyni zamanda, kanalizasiyanın mövcudluğu kimi mədəniyyət elementidir və şəhər küçələrinə dək təmizlik. Bakıda bununla bağlı hər şey öz yerindədir. Hətta hasarlar belə heyran edir!

Avrasiya Fondunun prezidenti Umid Mirzəyevlə Qəbələ rayonuna gedirik. Sağda və solda fərdi yaşayış evləri olan kiçik qəsəbələrdir. Hasarlar ya daşdan, ya da dəmir-dəndir. Bilmirəm, bəlkə də sahələrin sahiblərini qayda-qanun yaratmaq üçün ciddi tənbəh ediblər, ya da pul verərək burlara nail olublar. Biz Azərbaycanda 700 km yol getdik

və bir dənə də zibililik yerlərlə rastlaşmadıq.

Qəbələ yüksək dağlıq kurortu, əla giriş yolu və kaskad bulvarla başlayır, hansı ki, ora quş uçuşu yüksəkliyindən baxmaq çox xoşdur. Üç seqmentli və baxış meydancası olan kanat yolu, dağ göruntülü beşulduzu otel, 10 manat verdin və sən zirvədəsən. Mübahisə etməyin isə yeri yoxdur, hər şey beş balla hesablanıb. Başımı yuxarı qaldırıram və dərələr üzərində parlaneristlərin uçaraq və sevinc çığlıqları ataraq, necə dövr etdiklərinə baxıram. Onların qorxmazlıqlarına isə, yalnız paxılıq etmək olar.

sərrüfatı ilə eyni ölçüye gəlməyən ucuz qiymətə alırlar, necə ki, Rusiyada olduğu kimi. Lakin dizel yanacağı Azərbaycanda iki dəfə ucuzdur, hətta “LUKOYL”da belə!

Bakıda Su idmanı Sarayı qarşısında ilk neft “kaçalkası” dayanıb - sanki XIX əsrin açıq havadakı noy-hay muzevidir. Burada vaxtilə ağıllarını və bacarıqlarını sərf etmiş rus mühəndislərini hörmətlə anırlar. Xam neftdən yanacağın alınması vasitesini icad edən Mendeleyevi də xoş xatirelərle anırlar.

Şəhər bağında Puşkinə heykəl qoyulub və postamentin etrafında təzə qızılıqlı əkililər. Lermontovun adına küçə var və gid burada, mütləq mənada, Yesenini də xatırladır. Burada Qriboyedovun, Nizaminin neşini gətirərək dəfn etdiirdiyini də xatırlayırlar.

“Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, davam edir”

Mən, Nizaminin Mavzoleyi yaxınlığında bir neçə çay qızılıqlı kolu yığıdım, Ulyanovskda 5 il yaşamış bağbanla səhbət etdim, maşınqayırmaya zavodunda işlədim və səmimi şəkildə münasibətlərin qurulmasına sevindim, qonaq çağırdım. Bizim Umid Mirzəyevlə seferimiz Gəncəyə doğru idi - keçmiş Kirovabada tərəf, hansı ki, orada etnik qarşışmalar yaşanmışdı. Şəhərə girişdə Dağlıq Qarabağdan qəçqin düşmüş insanlar üçün çoxmertəbəli binalar görünür. Bu münaqişə 30 ildir iki qonşu xalq arasında davam edir.

Bu gün “xəzinələr şəhəri” olan Gəncə tam şəkildə öz adına layiq olduğunu sübut edir. Şəhər beton və şüşə nəhənglərdən fərqli olaraq, rahat və çox cəzbədicidir. Eləcə də, XVIII əsrde təməli qoyulmuş Xan Bağı deyilən möhtəşəm park var. Həmçinin, şeyx Bahəddinə aid bina ansamlı, rus qoşunlarının hücumlarını dəf edərək, oğlu ilə birgə helak olan Cavad Xanın əbədi uyuduğu məkan var burada.

Şərqi və Asiya motivləri ilə bəzədilmiş dekorasiyalı Aleksandr Nevski məbədi də burada yerləşir. Məni Gəncədə təccübədirən qəzet köşkü oldu. Orada başdan-ayağa rus dilində jurnal var idi... Gəncə ilə yanaşı, Naftalan sanatoriyası var ki, orada el ağacları ilə gəlib, sağalanlar sonradan həmin vasitələrini sanatoriyadakı muzeyə vəriblər.

“Mənim isə yoldaşma verəcək cavabım yoxdur”

-Azərbaycanda 100 mindən çox rus yaşayır. Ermənistanda isə on min nəfərini belə, bir yere toplaya bilməsən. Ancaq nəyə görə Rusiya Azərbaycandan öz döndərib? - Umid Mirzəyev səmimi anlaşılmazlığı ilə soruşur. O, əslən Dağlıq Qarabağdanıdır və bu mövzu onun üçün çox ağırıldır.

Mənim isə yoldaşma verəcək cavabım yoxdur. Tatarlar içinde yaşadığımı görə, burada çoxşayı “yaxşı, sağ ol, salam” kimi ifadələri eşitmək mənə çox xoş təsir bağışlayır. Unudulmuş türk sözləri yada düşür. Mən, hətta cukçularla, bədəvilərlə razılığa gələ bilərəm, ancaq bir şeyi anlamıram ki, axı niyə siyasilər bizi “təmizlərə və qeyri-təmizlərə” bölürlər?

Naxçıvandan hədiyyə verilmiş bühlər armudu stəkanlara atırlı çay süzərək, öz təəssüratlarını bölüşəcəyik və Azərbaycana olan əsrarəngiz səfərimizi xatırlayaraq, dostlarımıza görə sevinəcəyik.

Rövşən NURƏDDİNOĞLU

4 oktyabr 2018-ci il

Milli Məclisin insan hüquqları komitəsinin icası keçirilib



Oktaybrın 3-de Milli Məclisin insan hüquqları komitəsinin icası keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentin 100 illiyi ilə bağlı ölkəmizdə çoxsaylı tədbirlərin keçirildiyini deyib. Bildirib ki, sentyabrın 21-de 44 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm yubiley tədbiri Prezident İlham Əliyevin iştirakı, buradan Milli Məclisin deputatlarına, qonaqlara, bütün dünyaya çox ciddi mesajlar vermesi ilə yadda qaldı. Prezident İlham Əliyevin parlamentin 100 il ərzində keçdiyi yola, Azərbaycanın bugünkü sürətli dinamik inkişaf prosesində Milli Məclisin roluna verdiyi qiymət hər birimizi ruhlandıır və fəaliyyətimizi da-ha da genişləndirməye sövq edir.

Oktaybrın 3-ü tarixinin Azərbaycan xalqının təleyində böyük əhəmiyyət malik günlərdən biri olduğunu söyləyen Bahar Muradova Azərbaycanın siyasi tarixində çox əlamətdar günlərdən birdir. 1993-cü il oktyabrın 3-de ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı və Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmek və her bir Azərbaycan vətəndaşının rıfah halının yaxşılaşdırılmasını təmin etmək üçün çox böyük bir vəzifəyə başladı", - deyə Milli Məclisin sədrinin müavini qeyd edib.

Daha sonra gündəlikdəki məsələləre baxılıb. Əvvəlcə Bahar Muradova Milli Məclisin 2018-ci ilin yaz və növbədən kənar sessiyalarında komitədə görülen işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə komitenin 6 icası keçirilib, 10 məsələyə baxılıb, 8 qanun layihəsində dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Ötən dövr ərzində komiteye 552 sənəd daxil olub, onlardan 506-sı əlaqədar təşkilatlara göndərilib.

Iclasda komitenin 2018-ci il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2018-ci il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub. Sonra "Uşaqların zərərlərindən qorunması haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Beş fəsil, on doqquz maddədən ibarət qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, həmçinin informasiya məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahati verilir.

Layihədə müvafiq maddəyə əsasən uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkohollu içkilərin və tübüñ məmulatlarının, cəmiyyət əleyhinə dav-

ranişin, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi uşaqların zərərlərindən qorunmasından sahəsində əsas prinsiplərdir. Həmçinin zərərlər informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı tövədilən hüquqpozmaların qarşısının alınması, uşaqların zərərlərindən qorunmasından sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi də bu prinsiplərə daxildir.

Qanun layihəsinin üçüncü fəsildə informasiya məhsulunun işaretlənməsi, informasiya məhsulunun işaretlənməsinin xüsusiyyətləri, informasiya məhsullarının telekomunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri, teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının dövriyyəsinə, uşaq üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər öz əksini tapır.

Sənəddə bildirilir ki, "18+" yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayılanarken bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə heyata keçirilməlidir. Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio programlarında və verilişlərində, uşaq üçün nəzərdə tutulmuş dövri mətbət nəşrlərde yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır. Deputatlar qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq



Naxçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək. Bununla bağlı Naxçıvan Avtomobil Zavodunda hərziqliqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır. Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev AZƏRTAC-in Naxçıvan bürosuna bildirib ki, bundan əlavə olaraq "LIFAN minivenlər"inin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlin-

Vüqar Rəhimzadə: "Deputatin AP-də qalib-qalmaması məsələsinə baxılmalıdır"



"Avropa Parlamenti-nin (AP) qanlı separa-tçılıq və etnik təmiz-ləməni təşviq edən üz-vü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirməsi ikili yanaşmanın göstəricisidir. Hesab edirəm ki, bu Avropanın bəzi beynəlxalq təşkilatlarının nümayiş etdirdiyi ədalətsizlikdən xəbər verir". Bunu SİA-yaya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üz-vü, "İki Sahil" qəzeti-nin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlerinə görə, Avropa Parlamentinin (AP) belə bir üzvünün olması utanverici bir hadisədir: "Ümumiyyətə Avropa Parlamentinin bəzi ölkələrə ikili yanaşma nümayiş etdirməsi, hesab edirəm ki, ədalət-

sizliyin və ikili standartların nümunəsidir. Bu birmənəli şəkildə həmin deputatların öz xarakterini, əsl xisətini ortaya qoyan amillərden birləridir. Avropa Parlamentinin (AP) qanlı separa-tçılıq və etnik təmizləməni təşviq edən üz-vü Eleni Teoxarusun bu addımı beynəlxalq

ictimaiyyətin də çəşdirilməsinə yönəlik haldır. Bunlar bir çox hallarda anti-Azərbaycan qüvvələrlə əlaqəli işləyən insanlardır. Hesab edirəm ki, bu cür hallar çəşdiricili hadisələr olmaqla yanaşı, eyni zamanda anti-Azərbaycan, ermənipərəst qüvvələrin, erməni diasporunun əlində bir alətə çevriləkdir. Bu insanlar öz şəxsi düşüncələri ilə bərabər kimlərinə sıfarişlərini icra edirlər. Bu hallar birinci dəfə deyil. Düşünürəm ki, bunlarla bağlı Azərbaycanın aidiyyatı dövlət qurumları öz qətiyyətli mövqələrini ortaya qoymalıdır. Ümumiyyətə o insanların Avropa Parlamentində qalib-qalmaması məsələsinə baxılmalıdır. Əger AP haqqdan, ədalətdən, demokratiyadan, qanunların əlliyindən danışırısa bunu da düşünməlidirlər".

Ermənistanda məmurun atası özünü asıb

Ermənistanda Milli Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryanın atası özünü asıb. SİA Ermənistandakı "Qrapark" qəzeti-nin istinadən xəbər verir ki, o özünü yaşıdığı evin həyətində asıb. Rəsmi orqanlar məlumatı təsdiqlesələr də, geniş açıqlama verməkdən imtina ediblər.

"Eleni Teoxarus Azərbaycana qarşı olan tiplərdən biridir"

"Ümumiyyətə avopalıları bəzən başa düşmək olur. Biz bunu dəfələrle onlarla görüşürəmizdə, hansıda tədbirlerimizdə də çıxışlarımız zamanı qeyd etmişik. Onlar ədalətdən, qanunçuluqdan, dövlətlərin ərazi bütövlüyüne hörmətdən danişırlar, eləcə de ayrı-ayrı dövlətlər, xalqlar arasında münaqışələrin dinc yolla hellində danişırlar amma özlərinə geləndə görürsen ki, ne qanun, ne de sərhəd tanıırlar". Bunu SİA-yaya açıqlamasında siyasi şərhçi Azər Həsret deyib.

Siyasi şərhçinin sözlerinə görə, Avropa Parlamentinin (AP) qanlı separa-tçılıq və etnik təmizləməni təşviq edən üz-vü Eleni Teoxarus da o tiplərdən biridir: "Bunlar sadəcə olaraq bizim kimilər dərs keçmək isteyirlər, bizə ağıl örgütəmək isteyirlər. Guya biz onları qoymuş qaydalar çərvিসinde yaşamalıq. Amma özlərinə geləndə həmin qaydalar ayaqlar altında atırlar və qanunları pozurlar. Yeni konkret olaraq Dağlıq Qarabağda qondarma rejime dəstək vermək, eləcə de Ermənistandakı işgalinə dəstək vermək kimi əməllər birinci dəfə deyil. Bunlar özdə həmin əməlləri açıq şəkildə edirlər. Biz onlara niyə bunu edirsiniz deyən zaman o saat Azərbaycana qarşı təbliğat aparırlar. Konkret olaraq onlar Azərbaycanı gözdən salan mərkəzlərə qoşularlar. Əlibəttə ki, bütün bunlar avopalıların ikili standartlarından, qərəzli yanaşmasından qaynaqlanan məsələlərdir".



də təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçirilecək. Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq "LIFAN" markalı 4 model avtomobil istehsal olunub və "NAZ-LIFAN" brendi altında satışa çıxarılırlar. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.

Naxçıvan Avtomobil Zavodunun direktoru qeyd edib ki, zavoda avtomobil sənayesinde tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. Bu ilər ərzində satış və xidmet şəbəkəsi genişləndirilib, avtomobilərin keyfiyyətinə verilən zəmanət müddəti və yüksək məsafəsi artırılarq 3 il və ya 150 min kilometrə çatdırılıb. Hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan olan "NAZ-LIFAN 820" və "NAZ-LIFAN 330" modelləri, satış sayına, keyfiyyətinə və dözdümlülüyünə görə zavodun flagmanı olan "NAZ-LIFAN 620" modelinin yeni dizayn və yeni ekonomik mühərrikle təchiz edilmiş "NAZ-LIFAN 650" ("NAZ-LIFAN 620-II") modeli və crossover sevenlər üçün xərçi və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyatı daha az olan mühərrikle təchiz edilən "NAZ-LIFAN X60" modeli istehsal olunur.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər özünün müsbət nəticəsini göstərir



Milli Məclisin deputati Tahir Süleymanovun yap.org.az-a müsahibəsi

- *Tahir müəllim, Azərbaycan dünya miqyasında öz iqtisadi inkişaf modeli ilə fərqlənən ölkələrdəndir. Ötən müddət ərzində Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirləri və əldə edilən nəticələri necə qiymətləndirirsınız?*

- Ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reyting institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan son 15 ilde Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasetin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasetin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmısını şərtləndirib.

Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitde Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, nəzərdə tutulan bütün programlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyətələ icra olunub.

Əminlikle demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə həzirdə həyata keçirilən islahatlar bundan sonra da uğurla davam etdiriləcək və qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə əhəmiyyətli tədbirlər həyata keçirilir və bu da özünün müsbət nəticələrini göstərir. Şübəsiz ki, xalqımız bütün bunları görür və yüksək dəyərləndirir. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyaseti birmənalı olaraq dəstəkləyir.

- *Uğurlu siyasetin nəticələrindən biri də regionların sosial-iqtisadi inkişafı istiq-*

mətində mühüm nailiyyətlərin əldə edilməsidir. Bu sahədə görülən işlər və əldə edilən nəticələr barədə nə söyləmək olar?

- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasetin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir. Dövlətimizin başçısının fermanları ilə təsdiqlənərək 2004-cü ildən indiyədək uğurla reallaşdırılan müvafiq regionla-

lik olan ölkələr həm daxili tələbatlarını yerli istehsal hesabına ödəyərək maliyyə vəsaitlərini qoruyurlar, həm də xarici bazarlarda böyük həcmərdə məhsullarla təmsil olunaraq özlərinə valyuta axınıni təmin edirlər. Sənaye sektorunun inkişafının iqtisadi-siyasi önemi ilə yanaşı, sosial əhəmiyyəti də kifayet qədər böyükdür. Belə ki, yüksək əmək tutumuna malik sənaye istehsalatları əhalinin məşğulluğu-nun təmin olunmasında və beləliklə də, yoxsulluğun aradan qaldırılmasında mühüm rol oynayırlar.

Ölkədə qeyri-neft sənayesinin inkişafında son illərdə bütün respublika boyu yaradılan müasir infrastruktur fundamental amillərdən biri qismində çıxış edir. Sənaye inkişafını güclü infrastruktur təminatı olmadan təsəvvür etmək mümkün deyil. Son illərdə əsaslı dövlət vəsaiti qoyuluşu hesabına Azərbaycan infrastruktur təminatı baxımından dönyaın ən qabaqcıl ölkələri sıvıyyəsinə yüksəlib ki, bunun da sayəsində respublikamızda sənaye quruculuğu üçün geniş perspektivlər açılıb.

Respublikamızda müasir çəgirişlər nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhərini verir. Əlamətdar haldır ki, son illərdə Azərbaycanda en yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesinde qeydə alınır.

- *Tahir müəllim, bildiyimiz kimi, qeyri-neft sektorunda agrar sahə xüsusi yer tutur. Ölkəmizdə agrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?*

- Təbii ki, yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədflədiyi sahələrdən biri də agrar sektordur. Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşqul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublika boyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır. Dövlət tərəfindən göstərilən davamlı siyasi və maddi-texniki dəstək hesabına agrar sektorun geniş potensialından maksimum səmərə ilə istifadə etməklə yeni şəraitdə ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artır. 2004-cü ildən etibarən Dövlət programlarının icrasına bütün mənbələr hesabına milyardlarla manat vəsait yönəldilib, dövlətimizin başçısı tərəfindən bölgələrdə yol infrastrukturunun yenilənməsinə, müxtəlif layihələrin reallaşdırılmasına və abadlıq-quruculuq işlərinin aparılmasına, eləcə də digər məsələlərə əlavə maliyyə vəsaitlərinin ayrılmmasına dair çoxsaylı sənəncamlar imzalanıb.

Qeyd edim ki, mənim temsil etdiyim Şabran rayonu da ötən dövrə xeyli dərəcədə sosial-iqtisadi baxımdan inkişaf edib. Ölkəmizin digər bölgələrində olduğu kimi buraya da bütün sahələr üzrə infrastruktur yenilənir, yeni-yeni müəssisələr yaradılır, əhalinin məşğulluğunun təmin olunması istiqamətində davamlı işlər görülür.

- *Qeyri-neft iqtisadiyyatında əldə olunan nəticələrə toxundunuz. Hazırda bu sektorun inkişafı ilə bağlı nə deyə bilərsiniz?*

- Hazırkı şəraitdə her bir ölkənin gücü, ümumi iqtisadi potensialı, qlobal miqyasda yeri bir sənədən ərəqətənək və yanaşı, eyni zamanda, sənaye inkişafı ilə ölçülür. Güclü sənaye potensialına ma-

ti istiqamətində atılmış mühüm addımlardır. Bu gün ölkəmizdə ərzəq təhlükəsizliyi məsəlesi ölkə əhalisini təmin edəcək həcmədə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzəğin keyfiyyəti, dövlət əhəmiyyəti strateji ərzəq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir.

Bilirsiz ki, Milli Məclisde aqrar sahə ilə bağlı, o cümlədən strateji məhsullar haqqında qanunlar qəbul edilib. Eləcə də son illər dövlət başçısı tərəfindən bu sahənin inkişafı ilə əlaqədar mühüm Fərman və sənəncamlar verilib. Bu sənədlər bəhs olunan sahənin davamlı inkişafının hüquqi bazasını təşkil edir.

Yeni iqtisadi şəraitdə dövlət başçısı tərəfindən bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırmaq və zifesi qarşıya qoyulub və bu yöndə fermerlərə, iş adamlarına güzəşlər edilir. Xüsusilə, pambıqçılıq, tütünçülük, baramaçılıq, findiqçılıq və digər məhsulların istehsalını artırmaq və ixrac etmək yönündə ciddi addımlar atılır. Artıq bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır. Belə ki, adıçəkilən sahələrdə istehsalın artırılması ilə yanaşı, ölkəmizin kend təsərrüfatı məhsullarının xaricə ixracı prosesində də artım müşahidə edilir. Şübə yoxdur ki, bu yöndə vəziyyət ildən-ildə daha da yaxşılaşacaq.

- *Sənaye parklarının yaradılması da ölkədə qeyri-neft sektorunun inkişafında mü-*

hüm rol oynayır. Bu barədə nə deyə bilərsiniz?

- Son illərdə respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü səsən sənaye parklarının və sənaye məhəllələrinin yaradılması geniş vüset alıb. Ölkədə sənaye parklarının və sənaye məhəllələrinin yaradılması ilə Azərbaycanda sənayenin inkişafında keyfiyyətcə yeni mərhələnin açıldığı söylemək mümkündür. Bu amil ölkədə qeyri-neft sektorunun inkişafında müsbət rol oynayır. Sənaye məhəllələri və parkları üçün infastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Ümumiyyətlə, investorların sənaye məhəllələrinə və parklarına celb edilməsi məqsədilə reallaşdırılan təşviq tədbirlərinin miqyası kifayət qədər genişdir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhərlənməyə çalışırlar. Bu dövlət-özəl sektor əməkdaşlığının neticəsidir ki, sənaye parklarının yaradılması artıq öz səməresini verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədriyyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirildiyi kimi, sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, ti-kintidə və istehsalda 11 minə ya-xın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Mənzil kirayəsi zamanı hansı vergi öhdəlikləri yaranır?



gün olaraq 14 faiz dərəcəsi ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınır bəyannamə verir.

Mənzili kirayəyə götürən fiziki şəxs vergiödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i varsa) mənzili kirayəyə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14 faiz dərəcəsi ilə vergini tutmalı və həmin məbleğdi dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına vergi bəyannaməsi təqdim etməlidir. Kirayə verən əldə etdiyi gelirindən vergi tutulmuş mənbəyindən vergi tutulduğu üçün onun həmin gelirindən vergi tutulmur. Fiziki şəxs mənzili hüquqi şəxslən kirayəyə götürdüyü halda, kirayəyə götürən fiziki şəxsin vergi orqanında qeydiyyatda olub-olmamasından asılı olmayaraq, hüquqi şəxse ödədiyi kirayə haqlarından ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs əldə etdiyi həmin kirayə haqlarından 20 faiz dərəcəsi ilə mənfəət vergisi ödəyir. Qeyd olunub ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətə vergi organlarında uçota alınmamasına görə 40 manat məbleğində maliyyə sanksiyası tətbiq olunur.

Serialların çəkilişində qoyulan tələblərə əməl olunurmu?

Bu gün Azərbaycan teleməkanında bir-birinin ardınca nümayiş olunan serialların sayı artmaqdadır. Özünün 120 illik tarixi olan Azərbaycan kinosunun bu illər ərzində istehsal etdiyi filmlər ssenari, rejissor və operator işi, aktyor oyunu, texniki çəkilişi, işıq və dekorasiya, musiqi tərtibatı və s. baxımından tamaşaçı zövqünü oxşayıb. Hər zaman yüksək keyfiyyəti, bədii dəyəri ilə seçilən Azərbaycan filmləri müxtəlif mükafatların sahibi, müsabiqlərin qalibi olub. Belə filmləri hər zaman izləyən Azərbaycan tamaşaçısı müasir dövrümüzdə çəkilən serialların ssenarisini, aktyor ifasıni, musiqisini və s. qəbul edə bilirmi? Həftədə 4 və ya 5 dəfə nümayiş olunan filmlər insanlara maarifləndirici nəsə verə bilirmi? Kriminal səhnələr, aktyorun jest və mimikasının ifadəsizliyi, səsində heç bir çalar olmayan aktyor ifası, loru dialoqlar...



Aydin Kazimzade: "Filmlərdə inandırıcılıq yoxdur"

Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, tanınmış kinoşunas Aydin Kazimzadə teleseriallara münasibətini ifadə edərək bildirdi ki, müasir dövrümüzdə serialların əsas süjetini həyatımız, tariximiz, vətənpərvərlilik hissələri və s. təşkil etməlidir. Filmin əsasında dayanan ideya böyük anlam daşıyır. A.Kazimzadə serialların ideyاسını bir-birinə oxşadığını və heç bir maarifləndirici məqsəd daşımadığını bildirdi. "Filmlərdə inandırıcılıq yoxdur", - deyən kinoşunas bildirdi ki, əvvəl-

lər filmlər çəkiləndə tanınmış yaçıcların, ssenaristlərin əsərləri Bədii Şura tərefindən müzakirə olunurdu: "İsa Hüseynov, Ənvər Məmmədxanlı, Həsən Seyidbəyli kimi ssenaristlərin təqdim etdikləri əsərlər müzakirə olundu. İndi kimse axşam ssenarini yazır və səhər ümumi rəyə gəlinir. Beləliklə də, 200 seriali filmlər ərsəyə gəlir. İndi hansısa bir ədəbiyyat nümunəsini ekrana getirmək çox ucuzaşır. Teleserialların mövzusu real Azərbaycanla bağlı mövzular olmalıdır. Elə nümunə üçün götürək, "Ata ocağı" serialını, tamaşa zamanı Rəşidin Ofeliyanı tapança ile vurub yaralamaşında heç bir inandırıcılıq yoxdur. Axi, hansısa teatrın qapısından kimise içəri buraxmırlar. Neca ola bilər ki, yad bir insan içəri daxil olub, ölüme səbəb ola bilecek bir əməliyyati həyata keçirsin! Reanimasiya otaqlarına kənar şəxsin giriş qəti qadağan olunduğu halda, (demək olar ki, bütün serialarda bu səhne var) xəstəyə qoşulan sünü nəfəsləyi çıxarıb getmək mümkün olan hadisə deyil. Kifayət qədər belə əsərlər var ki, izleyicini hadisələrə inandırıbilmir".

Bu gün seriallar sırasına daxil olan "Təhminə və Zaur" serialına gəlincə, A.Kazimzadə bildirdi ki, filmin ilk serialına baxan kimi, ekrani qapadım: "Təhminə və Zaur" filmi ətrafında formalşmış təessüratları qorumaq üçün bunu belə etdim". Filmlərin musiqi tərtibatı ilə bağlı məsələyə gəldikdə isə, kinoshunas seriallarda səslənən musiqisinin filmin ssenarisi ilə əlaqəsi olmadığını diqqətə çatdırıldı: "Musiqi qəhrəmanın vəziyyətini, hadisələrin gedisi, dramatik vəziyyəti ifadə etməlidir. "Yeddi oğul istərəm" bədii filmində hadisələrin gərginliyi musiqinin səsləndirilməsi ilə eyni ahəngdədir. İndi, görünən ki, tar, kamança, hətta simfonik musiqi belə ifa olunur. Amma hadisələrin gedisi ilə heç bir əlaqəsi yoxdur. "Uşaqlığın son gecəsi" filmində kinorejissor Arif Babayev bəstəkar-müğənni Polad Bülbülü ilə birgə işlədi. P.Bülbülü filmə 2 dəqiqəlik musiqi yazmışdı. Sonra rejissor bir də müraciət edir ki, musiqi yaz. O, "Gel ey səhər" mahnısını yazır. Rejissor tək id etməsə idi, belə də belə bir musiqi əsəri yaranmazdı. Əger həmin mahni olmasa idi, düşünürəm ki,



film necə qurtarardı, bunu təsəvvür etmək mümkün deyil. Bütün nəsilərin yaddaşına həkk olan bu musiqi tez bir zamanda şöhrət qazanıb. Filmlərdə səsler olmalıdır, tutaq ki, ayaq səsi, küləyin səsi və s. rejissor təbəbəlik edib, ne olsa belə, o səsler əvəzləmək üçün səslendirir ki, bu da çox yersiz alınır və mezmundan kənar bir musiqi ifa edilir. Təbii ki, bu da tamaşaçını yorur. Seriallarda çəkiliş zamanı bütün tələb olunan qaydalar qorunub-saxlanmalıdır".

Aktyor ifasına nəzər salaraq, bu filmlərdə bəzi aktyorların hələ tamaşaçılara tanış olmadığı, amma bir neçə professional aktyورda seriallarda rol aldığı diqqətə çəkdi: "Hələ sovet məkanında çəkilən filmlərdə aktyor sənətine yiyələnməyen insanlar filmlərdə yer alırdılar. Həsən Seyidbəylinin "Qızımar günəş altında" filminde çəkdiyi bəzi obrazlar onun tapıntısı idi. O illərdə Moska tərefindən verilən rəyədə qeyd olunurdu ki, onların aktyorluq təhsili olmasa da, yüksək tərzdə rollarını yaradılab. Bizim teleserialların ideyası insanı düşündürmür, təbii ki, rejissor işi filmde öz sözünü deyir. Maarifləndirici ideyanın təhlígine yer verilər. Filmin ssenarilərində Azərbaycan həyatına uyğun olmayan hadisələrə rast gəlir. Qeyd edək ki, seriallarda inandırıcılıq yoxdur".

yer alıb ve hətta həmin filmlər dünya bazarında belə yer qazanıb. Türkiye, Braziliya istehsalı olan teleseriallar Azərbaycan teleməkanına da yol açıb. Bizi də belə filmlərin çəkilməsini arzulayırıq".

Mərahim Fərzəlibəyov:
"Klassik ədəbiyyatımızın nümunələri olan əsərlərə ssenari yazılsın"

Azərbaycanın xalq artisti Mərahim Fərzəlibəyov bu gün teleserialların çəkilməsinin yaxşı bir hal olduğunu bildirdi: "Arzulayıram ki, daha çox seriallarda professional, sənətdə sözünü demiş aktyorlar rol alsınlar. Klassik ədəbiyyatımızın nümunələri olan əsərlərə ssenari yazılsın. Bilirsiniz, ədəbiyyatımızda tariximiz, adət-ənənələrimiz, mədəniyyətimiz, qəhrəmanlıq səhifələrimiz var. Bu gün seriallar, əsəsən, məşət mövzusunda çəkilir. Düzdür, xarici seriallarda da məşət mözvusuna yer verilir. Film maarifləndirici xarakter daşımalıdır. Bu gün çəkilən serialların rejissorları gənclərdir və düşüncələrini filmlərə gətirirlər. Yaxşı oları ki, bu işlər professional rejissorlara həvalə edilsin".

Bu gün ekran həyatı yaşayan çoxlu sayıda serialların çəkilişinə gəlince isə, rejissor bildirdi ki, bu zaman həm rəqabət güclənir, həm də mövzu müxtəlifliyi yaranmış olur. Filmlərin musiqisine gəlince isə, o, filmlərdə, əsəsən, musiqi tərtibatı olduğunu bildirdi: "Xarici musiqilərən, filmlərə, öz musiqimizdən istifadə edilir. Yaxşı oları ki, filmin özüne, ideyasına, mövzusuna uyğun olaraq, musiqilər yazılsın".

Zümrüd BAYRAMOVA

"Avropa Parlamentinin üzvü erməni lobbiçilik torunun alətinə çevrilib"

"Artıq hamiya məlumdur ki, Avropa Parlamentində müvafiq lobbi qrupları fəaliyyət göstərir ki, bu qrupların arasında ən zəngini və güclüsü erməni lobbi qrupudur. Bu baxımdan da Avropa Parlamentinin (AP) qanlı separatlılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusan öz fikirlərini deyil, erməni diasporunun vəsaitlərinin dili ile fikirlərini ifadə edir". Bu fikirləri SIA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Avropa Parlamentinin sözügedən üzvünün ölkəməzə qarşı hər zaman separatlılıq mövqə tutduğunu deyən deputat bildirib ki, Eleni Teoxarusan hələ 90-ci illərin əvvəllerində Ermənistən və erməni lobbiçilik torunun alətinə çevrilib və ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "humanitar missiya" fəaliyyəti altında cərrahiyə əməliyyatları həyata keçirib.

Onun sözlərinə görə, Eleni Teoxarusan siyasi baxışları bu günde ölkəmizə qarşı davam etməkdədir: "Bu cür çıxışlar edən və fəaliyyət göstərən Avropa Parlamentinin deputatları mütləq araşdırılmalı, onların konkret olaraq əlaqələri müəyyənləşdirilməli və qeyri-qanunu lobbiçilik ifşa olunmalıdır. E.Teocharusan Ermənistən və erməni diasporu təşkilatlarının sıfarişi əsasında Azərbaycan torpaqlarının herbi işğalı və nəticədə yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvədə, xüsusilə də AP çərçivəsində təşviqi fəaliyyəti göz qabağında olduğunu qeyd edən A. Mollazadə vurğulayıb ki, Avropada fəaliyyət göstərən Azərbaycanın diaspora təşkilatları və Avropa Birliyinin qeyri-hökumət təşkilatları bu məsələyə öz diqqətini cəlb etməli bu istiqamətə müvafiq araşdırılmalar aparılmalıdır".

Nazir: "Hər bir vətəndaş tarixi sərvətləri qorumağın vacibliyini anlamalıdır"

Bəzi insanlar tarixi abidələri daşla vurub sindirirlər, üzərinə adalarını yazırlar, lazımsız reklamlar vururlar, sonra deyirler ki, dövlət mədəni irsimizi qorunur". SIA-nın məlumatına görə, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin elektron portalının təqdimatında deyib. Nazir bildirib ki, her bir vətəndaş tarixi sərvətləri qorumağın vacibliyini anlamalıdır: "Biz özümüz ölkə daxilindəki abidələri lazımi qədər qoruya bilirikmi? İnsanlar yenə də hər şeyi dövlətin üstünə atırlar. Başqa ölkədə tarixi binaların sənəti yoxsa qəzətlərdə



məqalələr yazıqla, müasir texnologiyalarla ya da məktəblərdə bunu etməliyik? Hər şey vəhdət təşkil etməlidir. Mən bugünkü iclasa bunun ürək ağrısı ilə gəldim. Ona görə ki, biz hələ indi öz sərvətlərimizin dəyərini anlayırıq. İndi onu dünyada tanıtmağa başlamışıq".

“Kentavr”ın “QRU” sərgüzəştləri

Orduxan Teymurxanın təməlli ifşası davam edir

Son günlər Hollandiyada məskunlaşaraq, özünü “siyasi mühabir” kimi ictimai rəyə sıriyan “Kentavr” ləqəbli Orduxan Teymurxan haqqında ictimailəşən faktlar onun növbəti xəyanətlərini də ortaya çıxarıb. Orduxanı yaxından tanıyan və hələ ki, məlum səbəblərə görə adının açıqlanmasını istəməyən mənbə “QRU” (Azərbaycan dilində Baş Kəşfiyyat İdarəsi-R.N.) agenti O.Teymurxanın barəsində təməlli ifşalarını davam etdirməkdədir. Belə ki, toxunduğu növbəti məsələlərlə bağlı çıxış edən mənbə, bir daha bildirib ki, bu şəxs, bilavasitə Azərbaycan dövlətinə qarşı aparılan qaranlıq və cırkli siyasetdə “QRU”-nin oyuncağı rolunu oynayır və verilən təlimatları yerinə yetirir.

Külli miqdarda pul qazanan Orduxan qardaşlarına biznes qurmağı tapşırıb

Artıq ötən yazınlarda da bildirilib ki, Orduxan ne xalq azadlığı hərəkatında, ne Qarabağ mühəribəsində iştirakı olmayıb, üstəlik, bu gün onuna eyni xəyanət mövqeyində çıxış edən radikal müxalifətin də mitinqlərində heç vaxt görünməyib. Eyni zamanda, ömrünün böyük hissəsini Rusiyada yaşayan agent Orduxan sonradan Avropaya göndərilərək, casusluq fəaliyyətini orada davam etdirməyə başlayıb. Çünkü daha öncələr də, qeyd etdiyimiz kimi, o, Rusiyada ona verilən səlahiyyətlərdən aşırı şəkildə istifadə edərək, bazar-dükənlərdə əzab-əziyyətlə pul qazanıb, ailələrinə göndərən azərbaycanlılara qarşı reketçiliklər edib, soydaşlarının halal qazanclarını mənimsəyərək, özüñkülləşdirib, üstəlik, Cəbrayıl rayonundan qaçqın düşərək, Bakının Qaraçuxur qəsəbəsinə yerləşən ailəsinə də, həmin haram pulları göndərib. Külli miqdarda pul qazanan Orduxan qardaşlarına biznes qurmağı tapşırıb. Neticədə, bu gün həmin qəsəbədə fəaliyyət göstəren istirahət-əyləncə kompleksi və iaşə obyekti Bəbirovlar (Orduxan Teymurxanın soyadı-R.N.) ailəsinə məxsusdur.

Orduxan 1993-cü ilədək Rusiya xüsusi xidmət orqanlarının nəzarətindən, demək olar ki, bir addım da kənara buraxılmayıb, yaxud “stukaçlıq” uğuru əldə edən Orduxana növbəti və daha böyük tapşırıqlar verilməyə başlanılır

Beləliklə, Rusiyadan Avropaya göndərilən O.Teymurxan Azərbaycana qarşı başlatdığı murdar oyunbazlıqları onun barəsində olan şübhələri daha da artırıb. Onun kimliyi barədə düşünən insanların ağıllarına da gələn ilk fikir bu olub ki, o, bilavasitə xarici qüvvələrin casusudur və dövlət əleyhine agent qismində istifadə edilir. Çünkü Orduxan Bəbirov yaxından tanıyan mənbənin verdiyi digər məlumatlara görə, o, 1993-cü ilədək Rusiya xüsusi xidmət orqanlarının nəzarətindən, demək olar ki, bir addım da kənara buraxılmayıb. Həmçinin, Azərbaycandakı ailəsi və tanışları ilə münasibətləri ni azaldıb.

Xatırladıq ki, “Kentavr” əsas etibarile Murmansk Dəniz Gəmiciçiliyi İdarəsinin gəmilərində müxtəlif vəzifələr maskası altında xarici səfərlərə çıxb. “QRU”-nın onun qarşısına qoyduğu əsas vəzifələrdən biri de “çalışdıqlı” gəmidə xaricə qəçməq istəyən və xarici vətəndaşlarla əlaqə quran heyət üzv-

lərini müəyyənleşdirərək, onları keşfiyyat rəhbərliyinə satmaq idi. Neticədə, onlarla insanı sataraq “sukalıq”, yaxud, “stukaçlıq” uğuru əldə edən Orduxana növbəti və daha böyük tapşırıqlar verilməyə başlanılır.

Ötən əsrin 90-ci illərin ikinci yarısında geçen döyüşçülerin müəyyənleşdirilərək “QRU”-ya təhvil verilməsində Orduxan kartından istifadə edilir. Çünkü həmin vaxtlar yaralanan çəçenlərin əksəriyyəti Bakıya -mülalice olunmağa axıṣıldır. Beləliklə, 1996-1997-ci illərdə Çeçenistan prezidentinin səlahiyyətlərinin icraçısı olmuş, 2004-cü ildə Doha şəhərində “QRU” tərefindən qətə yetirilmiş Zalimxan Yandarbiyevin tərəfdarı olan çəçen döyüşçüleri barədə məlumatları toplayıb, “QRU”-ya ötürmek olub.

Onun separatçı “TMR”in hazırladı Ermənistanda olan “lideri” Əlikram Hümbətovla əlaqəsi olub!

Sonrakı illərdə Murmanskı tərk edərək xarici ölkələrə siğınandan sonra O.Teymurxan ilk missiyası Hollandiyada məskunlaşmış azərbaycanlı siyasi mühacirlər, xüsusilə, separatçı “Talış-Muğan Respublikası”nın “lideri” Əlikram Hümbətov və onun ətrafi ilə bağlı əməliyyat müşahidələrinin aparılması olub. Bu da, təsadüfi bir tapşırıq kimi qiyəmtələndirilə bilməz. Çünkü Ə.Hümbətov Azerbaycandakı destruktiv və separatçılıq fəaliyyəti ilə bağlı olduğu üçün “QRU”-ya lazımlı olub. Bu məsələdə O.Teymurxanla Ə.Hümbətov arasında müəyyən bağlılıqların olduğu bildirilir.

Lakin az sonra Ə.Hümbətov “QRU” agenti kimi Ermənistana göndərilib və bundan sonra O.Teymurxanın növbəti missiyaları



tapşırılıb. Növbəti missiyasını gözləyən qədər isə Orduxan Bəbirov “alfons” qismində yaşlı qadınlarla münasibətlər yaratmaqla, həmin ölkədə yaşamaq və çalışmaq izni almaq, təhsil səviyyəsini artırmaq, yerli dili və mədəniyyəti öyrənmək, əlaqələrini genişləndirmək üçün fəaliyyətə keçib. “Kentavr”ın əsas məqsədi ölkə vətəndaşlığını əldə etmək, kuratorların maliyyə dəstəyi ilə kiçik biznes şəbəkəsi qurmaq və “mərkəz”dən veriləcək tapşırıqların icrası üçün göndəriləcək pul vəsaitlərinin leqallaşdırılmasına nail olmaq id ki, o, bunları mərhələli şəkildə reallaşdırır.

Növbəti əmr: Azərbaycanın iqtisadi siyasetinə qarşı çıxışlar etmək...

2000-ci illərin ikinci onilliyindən başlayaraq, Orduxana verilən tapşırıqlar içinde Azərbaycanın iqtisadi potensialına və iştirak etdiyi layihələrinə qarşı maksimum şəkildə mane olmaq əmri olub. Bu, ilk növbədə, Avropanın enerji bazarının RF-dən asılılığının azaldılmasına yönəlmüş, Cənubi Qafqaz-Türkiyə-Cənubi Avropa enerji nəqli layihələrinə qarşı fəaliyyətləri qeyd etmək olar. Xüsusilə, “Şimal axını” və “Cənub axını” kimi Rusiya layihələrinə alternativ kimi nəzərdə tutulan TANAP-TAP layihələrinə qarşı. Çünkü Rusyanın qaranlıq siyasi dairələri Azərbaycanın Avropa ilə yaxınlaşmasının qarşısını almaq üçün ən müxtəlif təxribat variantlarına əl atmağa cəhdər göstərirdilər. Bu istiqamətdə “QRU” özünün “Kentavr”-indən Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı kimi nüfuzlu regional təşkilatlarla Azərbaycan arasında münasibətlərin pozulması bəhanəsi altında ölkəmizə qarşı müxtəlif qə-

rarların və qətnamələrin çıxarılmasında, kampaniyaların aparılması istifadə etməyə başlayıb. Yeni ortadəki əsas məqsəd Azərbaycan dövlətini, o cümlədən, hakimiyətini nüfuzdan salmaq, Avropada ictimai rəyi çasdırmaqla, alternativ enerji təchizatı infrastrukturunun yaradılmasına manələr yaratmaq, bu ətrafdə ən çirkin addımları reallaşdırmaqla olub. Məhz bu baxımdan, “Kentavr” ləqəbli Orduxanın 2015-ci ildən başlayaraq, daha da fəallaşması bəlli olmağa başlayıb. Belə ki, TANAP və TAP kimi dünya əhəmiyyətli layihələr də həmin ildə tikintiye başlayıb.

Bakıya gətiriləndən sonra özünü necə aparacağı barədə düşünsün, cüntki çox az qalıb...

Sonradan Azərbaycanda gedən ictimai-siyasi və iqtisadi proseslərin, demək olar ki, hər birinə, necə deyərlər, burnunu dürtən O.Teymurxan agentura şəbəkəsini fəallaşdırmaq üçün özüne “söyüş qrupları” toplamağa başlayıb. Bu gün sosial şəbəkələrdə Tural Sadiqli, Məhəmməd Mirzəli kimi səsəmlərin siyasi təlxəkliklər edib, Azərbaycan dövlətinə qarşı çıxmaları, şəbəkələrdə müxtəlif adlar altında səhifələrin yaradılması, eləcə də, digər bənzər addımların hər birində anti-Azərbaycan qüvvələrinin elinin, yaxud barmağının olması şəksizdir. Söz yox ki, “dissident” adı altında haray-şivən qaldıran saxta mühacirlər bunun əvəzinə, Orduxandan az-çox pullar alırdılar. Həmin pulları isə, ona söz yox ki, yenə də “QRU” ödəyirdi!

Beləliklə, uzun aylarından bəri apardığımız dəqiqləşdirmələr, Orduxanı yaxından tanıyan şəxslərin verdiyi bilgilər, bu qənaətə gəlməyə kifayət edir ki, O.Teymurxan və onun ətrafinda olan adamlar, faktiki olaraq, Azərbaycan dövlətinə qarşı ağır cinayətlər töredirlər. Onlar ölkəmizə xəyanət etməklə yanaşı, Avropada “QRU”-nın əsas “alať”ləri kimi istifadə edilirlər. Bütün bunların kökü isə, göründüyü kimi, açılır və ifşa olunur. Çox yəqin ki, vaxt gələcək, “Kentavr” aymalı Orduxan Teymurxan (Bəbirov) özü qazdığı quyuya düşəcək. Onda isə, çox gec olacaq. Çünkü onun Azərbaycan dövləti və xalqı qarşısındaki saysız xəyanətləri - 20 yanvar olayında SSRİ ordusunun ceza dəstəsi tərkibində soydaşlarına silah qaldırmasından tutmuş, dövlətimizin siyasi-iqtisadi maraqlarına qarşı xarici qüvvələrə nökərçilik etməsi bağışlanmayacaq sehvdir. Yaxşı oları ki, O.Teymurxan həbs olunaraq, Bakıya getiriləndən sonra özünü necə aparacağı barədə düşünsün, cüntki çox az qalıb...

Rövşən NURƏDDİN OĞLU

Politoloq: “AP-nin üzvünün erməni diasporu ilə fəaliyyəti uzun illərə söykənir”

“Avropa Parlamentinin üzvünün separatçılıq və etnik təmizləməni təşviq etməsi onun ermənipərəst mövqədə olduğunu göstəricisidir”. Bu fikirləri SIA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib. Ölkəmizə qarşı atılan bu addımların erməni diasporu tərəfində oynanılan bir oyun olduğunu deyən politoloq söyləyib ki, separatçılıq təbliğati ilə məşğul olan Avropa Parlamentinin üzvü Eleni Teoxarus Avropada erməni işğalını legitimləşdirmək istiqamətində fəaliyyət göstərən biridir: “Görünür Ermənistən Azərbaycana qarşı fəaliyyətsiz dayana bilmir. Belə olan haldə, biz onlara cavab verməliyik”.

R.Məmmədovun sözlərinə görə, işgalçılığı təbliğ edən şəxslərə separatçılıq anlayışının mənası, onun təhrifi, konvensiyalarla qadağan olunması ilə bağlı məlumatlar hazırlanıb, göndərilməlidir. Politoloq qeyd edib ki, Eleni Teoxarusun erməni diasporu ilə olan əlaqələr uzun illərə söykənir: “O, Azərbaycanın işgal edilmiş ərazilərinə qanunsuz səfər etdiyinə görə, ölkəyə “giriş arzu olunmayan şəxslər siyahısına” daxil edilib və bununla yanaşı, ona Azərbaycan Respublikasının Cinayet Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Qanunsuz səfərlərinin her birini Avropa Parlamentinin üzvü mandatından sui-istifade etmək və bir növ AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışın Teoxarusun bu fealiyyəti AP üzvlüyündən sui-istifadə hali kimi araşdırılmalıdır”.

Ermənistanda vəziyyət gərginləşdi:

Paşinyanın düşünülməmiş istefa "siyasəti" kürsüyə "əlvida" deməsini tezlaşdırır

Güclü liderlər və sərkərdələr müharibəni əvvəlcə siyasi-diplomatik cəbhədə qazanır, sonra silahla meydana atılır. Bu gün Ermənistanda inqilabi hakimiyət dəyişikliyinin 6-ci ayı da bitmək üzərdir. Hələ ki, yeni baş nazir Nikol Paşinyan və komandasının daxili siyasetdə, xüsusən də, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması sahəsində parlaq uğurları gözə dəymir. Zaman işə gedir və belə görünürlər ki, daha çox yeni iqtidaların siyasi rəqibləri və düşmənlərinin xeyrinə işləyir. Məhz bu amil Ermənistənən baş nazirinin hakimiyətə "əlvida" deməsini tezlaşdırıcaq. Çünkü Paşinyan hakimiyətdə olduğu bu 6 ay müddətində Dağlıq Qarabağ problemi ilə bağlı irəliləyiş olmayıb və bu problemdə irəliləyiş olmayanadək beynəlxalq aləm Ermənistənə investisiya qoymayacaq və Paşinyanın bələf resursu yaxınlarda bitəcək.

dən bir azca yaxşılaşır. Ötən 6 ayda Paşinyan hökuməti o qədər səhvlərə və qüsurlara yol verib ki, hətta onun istefasının vaxtı çatdığını söylemək olar. Ve bunda əsas günah, məhz Paşinyanın özünə məxsusdur.

Politoloqlar onu da bildirir ki, Paşinyan başa düşür ki, ölkə iqtisadiyyatını və daxili siyasi situasiyonu sabitləşdirmək üçün, o, müəyyən qeyri-populyar addımlar getməlidir: "Bu addımlar ise bir yandan, onu sade insanlardan daha çox itəlyəcəkse, başqa yandan siyasi rəqiblərinin elinə kart-blaş verəcək. Məhz bu səbəbdən, erkən parlament seçkilərində təkid edir. Aydındır ki, seçkilərindi - payızda olsa, Paşinyanın tərəfdarları yeni parlamentdə coxluqda olacaq".

"Atlas" Araşdırıcılar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirir ki, Ermənistənən baş naziri münaqişənin həllinə hazır deyil: "Çünki Qarabağ məsələsində Ermənistənən yeni hakimiyəti də köhnə hakimiyət kimi düşünür. Nikol Paşinyanın Dağ-



Belə bir çətin durumda, Ermənistənən prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazirin istefası göndəriləmisi isə, ölkədə vəziyyəti daha da gərginləşdirib. İstefaya göndərilənlər iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan, kənd təsərrüfatı naziri Artur Xacatryan (hər ikisi "Daşnaksyutun" Partiyası), fəvqəladə hallar naziri Qraçya Rostomyan, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryandır (hamisi "Çiçəklənən Ermənistən" Partiyasından).

Baş nazirin reytingi sürətlə əriyir...

Göründüyü kimi, Nikol Paşinyanın vəziyyəti getdikcə ağırlaşır. Belə ki, onun formalaşdırıldığı komandanın baş nazirlər eyni keyfiyyət göstəricilərinə malik olmaması, yeni iş əmsalına görə ondan geri qalmışdır. Bu isə, Paşinyanın reytingi, yavaş-yavaş da olsa, enir. Hər halda, erməni mediasında gedən müstəqil şəhərlərdən belə qənatət hasil olunur. Paşinyan anlayır ki, nə siyasetdə, nə də iqtisadiyyatda öyunülesi elə bir şey yoxdur və gələn ilə nəzərdə tutulan növbədən kənar seçimləri qabağa çəkməyi qəra-ra alıb və bildirir ki, seçimlər payızda keçirilsin, çünki xarici investorlar ölkədəki sabitliyə böyük önem verirlər və o səbəbə sərməyə qoymağı ləngidirlər. Lakin portal Paşinyanın seçki ilə bağlı tələskənlilikinin əsas motivini iqtisadi amıldən çox, siyasi faktora bağlayır. Politoloqlar bildirirlər ki, tələskənlilikin başlıca səbəbi Nikol Paşinyanın reytinginin sürətlə əriməsidir. "Hələ ki, onun özü olmasa da, hökuməti yerde ayaq döyür. Fakt budur ki, yeni hökumət, praktik olaraq, heç nəyə nail olmayıb. Hami görür ki, ölkədə sosial-iqtisadi həyat Sarkisyan dönməndəkin-

lıq Qarabağ etrafındaki rayonları boşaltmaq istəmir". E.Şahinoğlu bildirdi ki, Paşinyan yaxın aylarda Qarabağ münaqişəsinin həlli ilə məşğul olmayacağı, onun əsas istəyi parlament seçimini keçirməkdir. Politoloq bildirdi ki, Paşinyanın Qarabağ siyaseti erməni müxalifətinin də narahatlığına səbəb olur: "Çünki onlar da başa düşürlər ki, bu təxribatlar Ermənistənə ciddi problemlər yaradacaq, rəsmi Bakı Ermənistənə qarşı siyasetini sərtləşdirəcək. Paşinyan Düşənbədə İlham Əliyevlə görüşdü. Onlar ateşkəse riayet edəcəklərinə razılışdırılar. Ancaq bu razılışmanın yerinə yetirilməsi çətindir. Paşinyan Dağlıq Qarabağa bağlı təxribatçı açıqlamalarına davam edərsə, bu, cəbhə bölgəsindəki vəziyyətə mənfi təsir göstərəcək".

Paşinyan Azərbaycan siyaseti qarşısında yumşalmağa məcbur oldu

Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi Paşinyanı geri addım atmağa, yumşalmağa məcbur etdi. Paşinyan, praktiki olaraq, cəbhədə gördü ki, həqiqətən də, Ermənistən ordusu Azərbaycan Ordusunun qarşısında duruş getirə biləcək vəziyyətdə deyil. Paşinyan anladı ki, işgal siyasetindən imtina və sülh razılaşması üçün onun hakimiyətinin möhkəmənəsi lazımdır. Buna da Paşinyan konstitusiya da bəzi dəyişikliklər və parlament seçimlərindən sonra nail olmaq istəyir. Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsinin onun hakimiyət planlarına çox böyük təhlükə və etdiyini Paşinyana başa saldılar və o, bunu anladı. Ona görə də, Azərbaycanla danışqlara getməkdən başqa yol olmadığını gördü.

A.SƏMƏDOVA



"Azərbaycanda qadınlara ilk dəfə seçki hüququnun verilməsi"

Bu mövzuda YAP Binəqədi rayon təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın qadınlara şurasının təşkilatçılığı ile Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə "Azərbaycanda qadınlara ilk dəfə seçki hüququnun verilməsi" adlı interaktiv tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı qadınları şurasının sədr Aytac Əliyeva təşkilatın fəal qadınlarının iştirakı ilə silsile tədbir və layihələrin keçirildiyini və bugünkü tədbirin de bu sıradan olduğunu bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixindən, cümhuriyyətin 100 illiyinin keçirilməsinin əhəmiyyətindən danışır. Qeyd edib ki, Azərbaycan tarixən ağır keşməkeşlərdən keçib və xalqımız bu sınaqlarda hər zaman öz mərdliyini - mübarizliyini qoruyub-saxlayıb. Bu çətin dövrlərdə, xüsusi, qadınlarımız da kişilərimizle bərabər ciyin-ciyinə vuruşub, öz vətənperverliyini, qorxmazlığını əməli ilə sübut edib. Bu gün Azərbaycan qadını öz sözünü deyir və ailədəki müxtəlif sahələrdəki uğurlu fəaliyyəti ilə böyük potensialını dövlətçiliyimizin, vətənimizin və millətimizin inkişafı yolunda sərf edir.

Tədbirdə çıxış edən professor Rəna Mirzəyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərin və layihələrin yüksək əhəmiyyətindən danışır. Bu cür tədbirlərin şərəflə cü-

huriyyət tarixinin insanlara çatdırılması, onların maarifləndirilməsi, onlara daha dərin bilik və məlumatların çatdırılması istiqamətində mühüm rol oynadığını söyləyib: "Qadınlarıımız böyük qüvvədir. Onlar tarixin müxtəlif dövrlərində öz bilik və bacarıqları, prinsipial mövqeyi ilə seçilər. Bu gün də bu tendensiya davam edir. Sadəcə, bir qrup qadınlımızla daha çox iş aparılmalı, onlar maarifləndirilməli, onlara stimul verilməsi məqsədilə görüşlər keçirilməlidir. Qadınlarıımız anlamalıdır ki, dövlətimizin onlara yaratdığı şəraitdən maksimum istifadə edərək, bu dövlətin çiçəklənməsi üçün daim yorulmadan çalışmalıdır."

Tədbirdə dosent Hüseyn İbrahimov çıxış edərək, qadınlın cəmiyyətdəki yeri və rolunu haqqında məlumat verib. Qadınlara verilən bir sıra hüquqlarla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilən seçib-seçilmək hüququndan da bəhs edib. Bu hüquqların qadınlara xüsusi stimul olduğunu, onların cəmiyyətdə özüne layiqli yer tutması istiqamətində həyata keçirilən məqsədyönlü siyasetin bariz nümunəsi olduğunu qeyd edib.


Tədbirdə YAP Binəqədi rayon təşkilatı qadınlara şurasının sədr müavini Səkinə Babayeva, şura üzvləri Kubra Əliyarlı, Yeganə Cabbarlı çıxış edərək, cümhuriyyətin 100 illiyi və qadınların cəmiyyətdəki rolündən danışılar.

ZÜMRÜD BAYRAMOVA

Sinoptiklərdən xəbərdarlıq: Oktyabrın 5-də dağlıq ərazilərdə qar yağacaq

Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən AZORTAC-a bildirilərlə ki, oktyabrın 5-i səhərdən 6-sı gündüzədə Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağıcağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.

Yağışının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın olacaq bil-



dirilir. Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlenilir ki, bu da meteohəssas insanların üçün əlverişsiz olacaq.

Azərbaycan gənci dövlətimizin daha da qüdrətlənməsinə çalışır

Dövlət başçısının Sərəncamı ilə ali məktəblərə yüksək bal toplayaraq daxil olan gənclər Prezidentin aylıq xüsusi təqaüdünə layiq görünlübllər

Əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni hayatındakı iştirakının təminindən ötürüdür. Sovet dövründə, Azərbaycana rəhbərlik illərində olduğu kimi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev hakimiyətə qayıdışından sonra da gənclər dövlətimizin diqqət və qayğısı əhatəsində olublar. Müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət-gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətə yeni mərhələsini yaşıyır. Prezident Heydər Əliyev Ulu Öndərin gənclər siyasətinə sadıqlılığını qararla-
rı ilə təsdiq edir.

Prezident Heydər Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğullüğünün təmin edilməsi, dövlət idarəciliyi sisteminde iştirakının gerçikləşdiriləməsi məqsədilə imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı gənclər dövlət qayğısının artırılması məqsədine xidmət göstərib. Proqrama uyğun olaraq, gənclərin sosial müdafiəsi, məşğullüğünün təmin edilməsi, yaradıcılıq axtarış-

larıının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilir. Bununla yanaşı, dövlət programları, "2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Programı", "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Programı" (2006-2010-cu illər), "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Programı" (2007-2012-ci illər), "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xərici ölkələrdə təhsili üzrə Dövlət Programı", "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası" təsdiq edildi. Bütün bunlar gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edib, gənclərin yaradıcılıq potensialının aşkarla çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının semərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi nə böyük zəmin yaradıb.



Yeniyetmə və gənclərin fəal vətəndaş kimi formallaşmasına, intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiye olunmasına, ölkəmizin beynəlxalq aləmdə tanidlmasına yönəlmüş layihələrin reallaşmasına kömək göstərmək məqsədilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Azərbaycanda, ilk dəfə olaraq, layihələrin elektron qəbulu sistemini tətbiq edən, gənclər təşkilatları ilə yanaşı, 16-29 yaşlı fiziki şəxsləri də dəstekləyən fond bir çox müsabiqələr keçirmişdir. Həmin layihələrin üçdəbiri gənclər təşkilatlarına, qalan hissəsi isə respublikamızın müxtəlif bölgələrində yaşayan, istedadı və ictimai-fəallığı yüksək dəyərləndirilir, onların həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda, özləri-

nın Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fealiyyətinin dəsteklənməsi ilə bağlı eləvə tədbirlər haqqında Sərəncamı da on minlərlə gəncin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxınlaşdırma, iştirakının təminində mühüm rol oynadı. Fond fealiyyəti dövründə yuxarıda Azərbaycan gənçinin müxtəlif beynəlxalq tədbirlərde ölkəmizi təmsil etməsinə də şərait yaratmışdır. Bütün görülən işlər, həyata keçirilən layihələr və tədbirlər, bir daha göstərir ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan dövləti daim gənclərin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi proseslərdə nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirir, onların həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda, özləri-

ni təsdiq etmək və yüksək səviyyədə təhsil almaları üçün bütün şərait yaradır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətinin başlıca məqsədi gənclərin hərtərəflili inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Bütün bunlar üçün real işlərin görülməsi üçün dövlət proqramları qəbul edilir və yüksək səviyyədə icra olunur. Azərbaycan gəncləri də Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirler.

Dövlət başçısı ali məktəblərə yüksək bal toplayaraq, daxil olan gənclərə də xüsusi diqqətə yanaşır. Bu qayğı onlarda milli mənlik və vətənpərvərlik hissini yaranmasında, inkişafında və yüksək təhsilə yiyələnməsində önemlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 sentyabr tarixində 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünən vərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2018/2019-cu tədris ilində tələbələrə imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. Gənclərə göstərilən bu diqqət onların üzərinə daha böyük məsuliyyət qoyur.

Bu gün hər bir Azərbaycan gənci beş güclü, qüdrətli dövlətin vətəndaşlığı olmağı ilə qürur duyur, respublikamızın daha da güclənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə çalışır, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqə ilə təsdiqləyirler.

Nəzakət ƏLƏDDİNQIZI

Rusiya-Azərbaycan münasibətləri strateji müttəfiq müstəvisinə yüksəlir

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Bu səfər çərçivəsində aparılan danışqlar, görüşlər və imzalanan sazişlər, ümumilikdə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verir.

Millet vəkili Tahir Mirkılı: "Son zamanlar Rusiya-Azərbaycan əlaqələri çox sürətli inkişaf edir"

- Son zamanlar Rusiya - Azərbaycan əlaqələri çox sürətli inkişaf edir. İldən-ile bu inkişaf özünü göstərir. İqtisadi əlaqələr daha çox qeyri-neft sektor, texnologiyalar, kənd təsərrüfatı, aqrar sektor, istehsal, xidmet ixtiyarı, turizm istehsalı, yəni bu cəhətdən baxsaq, əlaqələr kifayət qədər zəngin və çox çeşidlidir. Nəzərəalsaq ki, bu gün Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyarda, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollara



yaxın investisiya qoyub. Nəzərə almaq lazımdır ki, Cənub bölgəsi, Şimali Qafqaz hissəsinə Azərbaycan en çox investisiya yatırılan ölkədir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Milli Məclis üzvü, QHT-lər və cəmiyyətin digər üzvləri arasında əlaqələrin inkişafını hərəkətli və uzunmüddətli olmasından üçün şərait yaradır. Bu gün Azərbaycanın qeyri-neft ixracatının təxminən 35 faizi, kənd təsərrüfatı məhsullarımızın ixracının isə 90 faizi Rusyanın payına düşür. Digər tərəfdən baxsaq, bu gün bitki mənşəli məhsulların idxləndə Azərbaycan Rusiyada 5-ci yerdir. Daha çox iki ölkənin biznes subyektləri arasında müasir biznesin tələb etdiyi formada əməkdaşlıq formalarının yaranmasına ehtiyaç var ki, bu da həmin forumda müzakirə olunan əsas məsələlərdəndir.



Siyasi şərhçi Azər Həsət: "Rusiya Azərbaycana daha çox diqqət ayırmaya başlayıb"

- Hətta heç bir danışq aparılma, sənəd imzalanmasa belə Rusiya prezidentinin Azərbaycana səfəri olduqca əhəmiyyətlidir. Çünkü Rusiya dönya əsas qlobal güclərindən - söz sahiblərindən biridir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu ölkənin Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olması, president Putinin qısa müddədə Azərbaycana təkrar səfər etməsi, eləcə də, bu aralıqda Azərbay-

can Prezidentini öz ölkəsində qəbul etməsi olduqca əhəmiyyətli ha-

disidir. Həm də, nəzərə ala qı, ənənəvi olaraq, Ermənistən yarında olduğunu bildiyimiz Rusiya Azərbaycana daha çox diqqət ayırmaya başlayıb. Təbii ki, bu baxımdan, səferin özü, aparılan danışqlar və qəbul edilən razılıqlar olduqca əhəmiyyətli hesab edilə bilər.

GÜLYANƏ

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Ressurslarının Artırılması və Mühafizəsi Departamenti ərazisində keçən hissəsində icazəsiz balıq ovlayan şəxsi saxlayıllar. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, araşdırma zamanı brakonyerin Saatlı rayon sakini Xəyal Behbudoğlu müəyyənləşib. Ondan müxtəlif növ balıqlar və ov aleti götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 649 manat məbleğində iddia qaldırılıb. Dəyən ziyan cinayət tərkibi yaratdıqdan sonra məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis idarəsinə göndərilib.

"Siyasi mübarizədə etik normalar və sivil qaydalar gözənlənilməlidir"

“Məndə kimlərin haradan və necə tapşırıqlar aldığı barədə müəssil məlumat yoxdur”. Bunu SIA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, sadəcə eşitdiklərim və mətbuatdan oxuduqlarım var: “Lakin Azərbaycanın mili və dövlət maraqları harada yaşamasından və tutduğu mövqeyindən asılı olmayıaraq öndə olmalıdır. Eyni zamanda siyasi mübarizədə etik normalar və sivil qaydalar gözənlənilməlidir. Əgər kimse bu qaydalarдан kənara çıxsa, deməli müstəqil deyillər. Hansısa, istek və arzuları yerinə yetirirlər. Bu isə pislənilir. Yaxşı oları ki, hər kəs başqalarının deyil, öz mövqeyini və fikrini ifadə etsin”.

4 oktyabr 2018-ci il

Səfil ölkədə zirvə görüşü?

Frankofoniya təşkilatının Yerevan sammiti ermənilərin növbəti siyasi məglubiyyyəti olacaq



Bəlli olduğu kimi, 11-12 sentyabr tarixlərində Ermənistanda Frankofoniya sammiti keçiriləcək. Lakin bu məsələdə bir neçə maraqdoğruğu məqamlar dayanır ki, həmin məqamlar ictimai rəydə anlaşılmazlıq, təccüb hissəri doğurmaqdır. Belə ki, Frankofoniya təşkilatının uzun illərə səykənərək, humanizm baxışları, sülhün təbliği, insan hüquq və azadlıqlarının qorunması istiqamətində apardığı işləri xatırla-saq, bu zaman həmin qurumun, məhz işgalçı ölkə olan Ermənistanda zirvə görüşü keçirməsi suallar doğurur.

Məgər bütün bunlar istər təşkilatın özüne və nizamnamasına xəyanət hesab edilə bilmezmi?!

Misal üçün sual edile bilər ki, BMT də daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, onlarla xarici ölkələr Ermənistanda Azərbaycanın ərazilərini işgal etməsi barədəki faktı təsdiq ediblərse, işgal nəticəsində bir milyondan çox vətəndaşımız öz doğma yurd-yuvalarından qaçın düşübərsə, erməni hərbi birləşmələri azərbaycanlılara qarşı müxtəlif soyqırımları, ələxüsus, Xocalıda 20-ci əsrin ə-

qanlı faciasını törediblərsə, eləcə də, tördikləri qeyri-insani vəhşiliklərini qürurla etiraf ediblərsə, bu zaman Frankofoniya təşkilatı hansı əslaslara söykənərək, sülh, insan hüquq və azadlıqları, humanizm kimi dəyərləri ayaq altına alaraq, təcavüzkar ölkədə sammit keçirir?! Neye görə ve nəyin qarşılığında bu təşkilat Ermənistani özüne üzv olaraq qəbul edir?! Məgər bütün bunlar istər təşkilatın özüne və nizamnamasının xəyanət hesab edile bilməzmi!?

Görünür, Frankofoniya təşkilatı artıq daha öncələr üzərinə götürdüyü vəzifələrdən imtina etməye başlayıb və indi de siyasi oyubazlıqlara qoşularaq, bu kimi qeyri-səmimilik mövqeyini ortaya qoyur. Çox yəqin ki, az müddət keçidkən sonra həmin təşkilat işgalçı ölkə (!!!-R.N.) kimi tanınan, eləcə də, postsovət məkanında ən monoetnik ölkələr sırasına aid olan Ermənistani özüne üzv etməsindən peşmanlıqlı hissə keçirməli olacaq.

Öz dili belə oğurluq olan bir xalqın birdən-birə “fransızdilli” olması, Frankofoniya təşkilatına üzv edilməsi, həqiqətən da, ictimai rəydə kəskin təccüb doğurmağa başlayır

Lakin ortada digər maraqlı nüanslar da var ki, onların təhlilini apardıqca, növbəti su-

allar meydana çıxmaga başlayır. Misal üçün, bu gün bir çoxlarına məlumatdır ki, Frankofoniya təşkilatına üzv ölkələr fransızdilli ölkələrdir. Yeni oraya vaxtilə Fransa kimi ölkələrin koloniyaları olmuş ölkələr de aiddir. Cənubi Afrika ölkələrindən tutmuş Avropaya qədər... Bəs Ermənistandan buraya hansı aidiyyatı ola bilər? Axi bildiyimiz qədər Ermənistan heç de fransızdilli ölkələr sırasına aid deyil. O cümlədən, ermənilərin öz dilləri belə yoxdur və tarixi araşdırılarda doğan faktları da incəleyərkən, ermənilərin “Mesrop” adlı “elifba” yaradıcısının, məhz Qəfqaz Albaniyası dilindən oğurluq etdiyinin şahidlərinə çevrilirik. Bu zaman öz dili belə oğurluq olan bir xalqın birdən-birə “fransızdilli” olması, Frankofoniya təşkilatına üzv edilməsi, həqiqətən de, ictimai rəyde kəskin təəccüb doğurmağa başlayır.

Xarici nümayəndə heyatını qarşılayacaq xüsusi avtomobilər və onları yerləşdirəcək mehmanxanalar yoxdur

Yuxarıda da qeyd etdiyimiz kimi, bir çox dövlətlər Ermənistandan işğalçılıq faktorunu tanıayıb və bu gün, məhz Frankofoniya təşkilatında da həmin dövlətlər temsil olunurlar ki, onlar bu ölkənin Azərbaycan ərazilərinə təcavüz etdiyini, ya ayrı-ayrıraqda, ya da beynəlxalq təşkilatlar tərkibində rəsmi şəkildə bəyan ediblər. Hətta ele ölkələr var ki, onlar bu faktı Avropa Şurasında, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatında təsdiqleyiblər.

Söz yox ki, yanlış və təcavüzkar siyaseti nəticəsində Ermənistanın səfələt içinde çabaçayı, bu səhv siyaset ölkəni özünütərəid vəziyyətinə gətirib çıxarıb. Ümumiyyətə, paytaxt Yerevan da daxil olmaqla, Ermənistanın ayaqda zorla qalmasına səbəb yalnız xarici ianələr hesabınadır. Sadə xalq bütün hakimiyyətlər dövründə, hətta hazırkı Paşinyan hökumətində də xoşbəxt sonluqlarına inanır. Pessimizim və kədər artıq Ermənistanda her kəsin alınna yazılan bir reallıqdir. Gülinç görünen de budur ki, siyasi, iqtisadi və sosial böhranlar içinde boğulan bir ölkədə sammitin keçirilməsi həmin ölkə barədə təessüratları da sıfır endirəcək. Artıq ortaya bir sira problemlər də çıxmaga başlayıb. Məsələn, məlum olub ki, nəqliyyat və logistik şəraiti olmayan Ermənistanda xarici qonaqların qarşılığında hər kəsi narahat et-

məyə başlayıb. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin, qonaqların yerləşdirilməsi üçün doğrudur, standartlara cavab verə bileyək mehmanxanalar belə yoxdur.

Öz xalqna qarşı qəddarlıq edən güc strukturları xarici qonaqların təhlükəsizliyini necə təmin edəcək?

Daha bir amil Ermənistandan siyasi-ictimai həyatında təhlükəsizlik məsələsidir. Çünkü bu ölkənin rəhbərlikleri heç vaxt öz vətəndaşlarının qeydində qalmayıblar, bu dəfə də eyni hal hökm sürür. Ümumiyyətə, monoetnik, yəni təkmilletli Ermənistanda təkdinli din də mövcuddur ki, bu faktın özü də ölkənin nə qədər düzümsüz, qeyri-tolerant olduğunu təsdiqləmiş olur. Həmçinin, dövlət öz vətəndaşlarının təhlükəsizliyinə heç vaxt təminat verməyib, əksinə, tələb edənlərə qarşı aşırı zor gücü tətbiq edib. Növbəti sual isə belədir ki, əgər Ermənistanın güc strukturları xalqın təhlükəsizliyini təmin etmirsə, əksinə, xalqa qarşı amansızlıq göstərisə, onda xarici nümayəndə heyətinin təhlükəsizliyini necə təmin edəcək?

Azərbaycana qarşı planlaşdırılan erməni anti-təbliğatına heç Fransa da dəstək göstərməyəcək!

Beləliklə, belə bir nəticəyə gələ bilərik ki, əslində, Frankofoniya təşkilatına üzv ölkələrin Yerevanda keçiriləcəyi sammiti, əslində, işgalçı ölkənin Azərbaycana qarşı əks-təbliğat planı esasında dayanır. Ancaq Ermənistandan rəhbərliyi unudur ki, orada qəbul ediləcək her hansı bir sənəddə Azərbaycana qarşı tələblər irəli sürürlərse, Azərbaycanın ərazi bütövülüyünü, Dağlıq Qarabağın Ermənistandan tərəfindən işğalını tənyan İOT və Avropa Şurasında təmsil olunan bir sıra ölkələr bu tələbləri redd edəcəklər. O cümlədən, Ermənistandan daha çox bel bağladığı Fransa belə, Azərbaycana qarşı zidd qərarları dəstəkləyə bilməz. Çünkü Fransa bu məsələdə bitərəf ölkə olmaqla yanaşı, Minsk Qrupunun həmsədr ölkələrindəndir. Hətta zirvə görüşü baş tutarsa belə, Ermənistanda dövləti həmin görüşdən də məglub ayrılmalı olacaq.

Rövşən NURƏDDİNOĞLU

Ermənistanda baş nazir-parlament qarşısundan kəskinləşir



ment seçiləri keçirilməlidir.

“Lakin biz xalqla birgə parlamentin yeni baş nazir seçməsinə maneə ola bilərik”, - deyə Paşinyan bildirib. Bir qədər əvvəl Ermənistan parlamenti növbədənənar iclasda “Milli məclisin reglamenti barədə” qanuna ölkənin ali qanunvericili organının buraxılmasını çətinləşdirən dəyişiklikləri qəbul edib. Nikol Paşinyan bu qanun layihəsini dəstekləyən deputatları əksinqılıqçı adlandırb və tərəfdarlarını parlament qarşısında mitinqə toplaşmağa çağırıb.

Forbes: Donald Tramp ABŞ-in ən varlı 400 insani siyahısından çıxmaq üzərədir

ABŞ Prezidenti Donald Trampın sərvəti 3,1 milyard dollara enib və nəticədə o, ABŞ-in ən varlı 400 insani siyahısında (Forbes-400) 138 pillə geriləyib. AZƏRTAC xəber verir ki, Forbes jurnalının məlumatına görə, 2015-ci ildə Trampın varidatı 4,5 milyard dollar təşkil edirdi. Beləliklə, ötən müddət ərzində o, 1 milyard dollardan çox pul itirib. 2017-ci ildə dərc olunan analoji reytinqdə Tramp 248-ci pillədə yer almışdır. Forbes siyasi və biznes faktorlarının bir arada olmasının Trampın varidatının azalmasına əsas səbəbi kimi göstərir. Əsasən də mətbuatın prezidentə neqativ münasibəti və onun daşınmaz əmlak biznesinin təzyiq altında qalması qeyd olunur. “Donald Tramp ne qədər çalışsa da, prezidentlik sayesində varlana bilməyəcək”, - jurnal belə yazar.

Rusiyalı nazir: Neftin qiyməti daha da arta bilər

Neftin qiyməti daha da arta bilər. AZƏRTAC xarici KİV-lərə istinadla xəber verir ki, bu barədə Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumunda Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, neftin qiymətinin qeyri-müəyyənliliklə əlaqədar daha da artma potensialı var. Hər şey noyabr ayında baş verəcək proseslərdən asılıdır. “Rusiya neft istehsalını daha da artırıb biləcək potensiala sahibdir. Rusiya lazımlı gələrsə neft hasilatını artırıb bilər. Bizim neft istehsalımız maksimuma çatmayıb və lazımlı gələrsə artırıraq. Bu il təxminən 555 milyon ton neft çıxarmağı nəzərdə tuturuq”, - deyə o bildirib.

“Deməli, müstəqil deyillər”

“Xəyanətkarların yalan, böhtan və iftiralardan ibarət olan qarayaxmaları öz təsirini itirir”

Son vaxtlar xarici maraqlı dairələrdən maddi və mənəvi dəstək alan “sapi özümüzdən olan baltalar” ölkəmiz haqqında şər və böhtanlarını daha qərəzli formada genişləndiriblər. Bu da, onların xarici ağalarından xüsusi göstəriş alıqlarını göstərir. Bu, həm də, onu təsdiqləyir ki, xarici bossları onlardan narazıdır. Yarımaz mövqe sərgileyən Orduşan Teymurxan, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, Qurban Məmmədov və digərləri ağına-bozuna baxmadan, şər-şəbədələrini genişləndirməklə öhdəliklərini yerinə yetirmək üçün tələsdiklərini nümayiş etdirirlər. Söhbət etdiyimiz müsahiblərimiz də Avropanı mühacirlərin xüsusi agentura şəbəkəsinin təlimatı əsasında fəaliyyətlərini qurduqlarını bildirdilər.

ve dönməz xarakter alıb. Milyonların ölkəmizə gəlib, öz gözləri ilə gördükleri böyük inkişafı üç-beş nəfər xarici düşmənlərimizin tapşırığını yerine yetirən xəyanətkar heç zaman ləkələye bilməz. Azərbaycan öz qətiyyətli, möhkəm iradəyə malik Prezidentinin rəhbərliyi ilə yeni zirvələrə doğru əzmlə irəlilədikcə, həmin xəyanətkarların yalan, böhtan və iftiralardan ibarət olan qarayaxmaları öz təsirini itirir.



AMİP fonctioneri

Əli Orucov: “Siyasi mübarizədə etik normalar və sivil qaydalar gözlenilməlidir”

- Məndə kimlərin haradan və necə tapşırıqlar aldığı barədə müfəssəl məlumat yoxdur. Sadəcə, eşitidlərim və metbuatdan oxuduqlarım var. Lakin Azərbaycanın milli və dövlət maraqları, harada yaşamasından və tutduğu mövqeyindən asılı olmayıraq, önde olmalıdır. Eyni zamanda, siyasi mübarizədə etik normalar və sivil qaydalar gözlenilməlidir. Əger kimse bu qaydalardan kənara çıxsə, deməli, müstəqil deyil. Hansısa istək və arzuları yerinə yetirir. Bu isə pislenilir. Yaxşı oları ki, hər kəs başqalarının deyil, öz mövqeyini və fikrini ifade etsin.

“QHT.az” saytının rəhbəri, “İnformasiya Taşəbbüsürərinə Dəstək” İctimai Birliyinin sadri Cəsarət Hüseynzadə: “İcracılaraya yeni tapşırıqlar verilib”

- Son dövrlər Azərbaycan və Rusiya arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması və bununla parallel olaraq, Ermenistan ilə Rusiya arasında müəyyən soyuq münasibətlərin yaranması prosesi gedir. Mən deyərdim, bunu hiss etmək üçün diplomat olmaq da lazımdır. Regionda yeni

geosiyasi proseslərin getdiyi hamiya məlumudur. Qısa zaman əsiyində Azərbaycan Prezidenti İlham Əliyevin Socio səfəri, Rusiya Prezidenti Vladimir Putinin Bakı səfəri bütün bunları təsdiqləyir. Diplomatiyada məşhur bir deyim var: “İngiltərin əbədi dost və düşmənləri yoxdur, dəyişməz mənfaətləri var”. Bu misalın mən düşmən hissəsinə deyil, dost və mənfaət hissəsinə diqqəti çəkmək istəyirəm. Azərbaycan və Rusiya münasibətləri, məhz bərabər hüquqlu və qarşılıqlı maraqlar müstəvində inkişaf edir. İndi bu proseslər müxtəlif istiqamətdən yanaşanlar olacaq. Sözsüz ki, ölkə başçısı Azərbaycanın milli maraqlarını əsas tutaraq addımlar atır. Əsas hədəfi də Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olmasına nail olmaqdır. 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun nümayiş etdirdiyi həbi güc və hazırlı ordunun yüksək



səviyyədə hazırlığı sülh danışçılarından Azərbaycana əlavə imkanlar yaradır. Bütün bu məqamlar, sözsüz ki, bəzi Qərb ölkələrini və onların beynin mərkəzlərini düşündürməyə vadar edir. Bir neçə ildir ki, vətəndaş cəmiyyəti və ya siyasi mühacirlər adı altında xüsusi layihələr hazırlanır. Sosial şəbəkələr vasitəsi ilə şər və böhtan xarakterli məlumatların yayılması bu prosesdə əsas hədəflərden biridir.

Yaxın keçmişdə Azərbaycanda reallaşdırılmağa cəhd olunan “facebook inqilabı” adlı layihə hər birimizin yadındadır. Bu, həmin prosesin davamıdır, sadəcə, prosesin məkanı Azərbaycandan Avropaya köçürüllər. Qeyd etdiyim kimi, xaricdəki “azərbaycanlılar” ölkəmizə qarşı şər-böhtanlarının seriyasını genişləndirmələri regionda baş verən müəyyən proseslərlə bağlıdır. Bu proseslər Qərb dövlətlərinin maraqlarına cavab vermediyi üçün icraçılara yeni tapşırıqlar verilib.

GÜLYANƏ

“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas: “Onların nadan və ləyaqətdən uzun hərəkətləri hədəfinə çatmır və çatmayacaq”

- Əvvəlcə qeyd edim ki, xaricdə yəsayıb, Azərbaycana qarşı düşmən mövqə sərgileyən “azərbaycanlılar”, az da olsa, bütün dönenlərde olub və çox təessüf ki, bu gün də var. Xaricdə yəşənən azərbaycanlıların sayı çoxdur və bir neçə milyon təşkil edirlər. Bu qədər çox böyük sayıda insanlardan yalnız çox cüzi, yəni az hissəsi düşmənlərimizin isteklərini həyata keçirmək üçün onların dəyişmanına su tökməklə maşğuldurlar. Onları bu nadan və ləyaqətdən uzun hərəkətləri, təbii ki, xalqımızın və dövlətimizin dünyaya qazandığı uğurları ləkələmeye və gözdən salmağa yönəlsə də, atılan iftiralar hədəfinə çatmır və çatmayacaq. Çünkü Azərbaycanda gedən böyük inkişafın sürəti və mahiyyəti bütün dünyaya artıq bəlliidir

2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. AZƏRTAC xəbər verir ki, İsvəç Kral Akademiyası 2018-ci il üçün kimya üzrə Nobel mükafatının amerikalı Franses Arnold və onun iki həmkarına - Corc P Smit (ABŞ) və Qreq Ünterə (Böyük Britaniya) verildiyini elan edib.

Akademianın nümayəndələri bildiriblər ki, bu il laureatlar “təkə-mül əsasında inqilab” yaradıblar və



“Darvin nəzəriyyəsinin prinsiplərini sınav şübhəsində tətbiq etdiklərinə görə”

mükafata layiq görülüb. Onların icad etdiyi metodlar müxtəlif xəsteliliklərə qarşı mübarizə, ekoloji kimya sənayesinin inkişafı üçün yeni materialların yaradılması, davamlı biyonanacaq istehsalı və bir çox digər sahələrdə tətbiq olunur. Xatırladaq ki, ənənəyə görə, Nobel mükafatları dekabrın 10-da Stokholmda təqdim ediləcək. Laureatlara medal, diplom və məbləği təqribən 1 milyon dollar olan pul mükafatı veriləcək. Həmin məbədə laureatlar arasında bölünəcək.

Əli Kərimli - İlqar Məmmədov savaşı

“Bu xəmir” hələ çox su aparacaq

25 ilə yaxındır ki, dağidici müxalif düşərgədə capalayanlar ölkənin siyasi həyatında heç bir rola malik olmayan, ancaq bir-birilərini sosial şəbəkələr vasitəsi ilə qurşaqtan aşağı söyleşlər sa-



vavına tutan partiya “ləder”ləridir. Növbəti savaş həbsdən azad olunan “REAL” partiyasının sədri İlqar Məmmədov keçirdiyi və siyasi-ictimai raydə birmənalı qarşılanmayan mətbuat konfransının ardınca, ona qarşı təmsil olunduğu düşərgədə hücumları edilmişdir. Bu gün özünnün mövcudluğunu yalnız sosial şəbəkələrdə fəaliyyət göstərməklə qorumağa çalışan AXCP sədri Əli Kərimli İ.Məmmədovun verdiyi “bəyana-tı”ndan narahatlıq keçirərək, mitinqlər keçirməyi vacib sayır. Ancaq hələ ki, bu istəyinə nail ola bilmir. Səbəb isə, “Milli Şura” sədri C.Həsənli ilə fikirləri üst-üstə düşməməsidir.

Əli Kərimli növbəti depressiyada

AXCP sədrinin növbəti dəfə depressiyaya düşməsi isə C.Həsənlinin İ.Məmmədovu dəstəkləməsi olmuşdur. Artıq C.Həsənli, susmayacağını da deyir. Bildirir ki, həm sosial şəbəkələrin, həm də xəber saytlarının şəhərlər bölməsində “saxta profil”lərin Ə.Kərimlinin ünvanına yazdıqları təriflərlə onun əsl xisələtini gizlətmək mümkün deyil: “Ən azından, düşərgədə Ə.Kərimlinin hansı yolu keçdiyini, hansı oyunlardan çıxaraq, AXCP-də hakimi-mütələqə çevrilidiyi, yaxşı bilirlər. AXCP sədrinin bütün “karyerası” boyu müxalifətdəki rəqiblərinə badalaq gelərək onları sıradan çıxarmaq üçün hansı “tədbirləri gördüyü” də yaddaşlarda təzə deyil. O, təkcə AXCP-de deyil, bütövlükdə, düşərgədə yetəre yetir-yetməyənə də, bir daş atır. Bəyəm, vaxtılıcə özüne lider hesab etdiyi merhum Əbülfəz Elçibəyə qarşı mətbuatla kompromat ötürən, yaxud onun ölümündən sonra müxalifətə “bığ çıxaran” hər kəsin üstüne “qılınc çəkən”, təmsil olunduğu düşərgədə “dedovşina”nın çıxılməsini təmin edən Ə.Kərimli deyildimi?”

Bax, bu yerdə C.Həsənlinən soruşturma istərdik ki, niyə o zaman bu günə kimi, Ə.Kərimlinin quyuqbulayınlı rolu oynayırsan? Guya sən ondan geri qalansan? Ancaq bu yerde C.Həsənlinin Ə.Kərimli münasibətdən və saygılılıqdan nəticə çıxarması pis olmazdi.

Əli Kərimli kimlərə və nə üçün maliyyə vəsaiti ayır?

C.Həsənlinin “REAL” sədrini dəstəkləməsindən sonra, Ə.Kərimli milli xəyanətkarlar statusunu qazanmış Orduşan Teymurxanı, Tural Sadiqlini və Sevinc Osmanqızını öz tərəfən cəlb etmək yolunu tutaraq maliyyə vəsaiti ayırıb, İ.Məmmədova qarşı əks-tebliğat aparmağı tapşırıb. Eyni zamanda, Qənimət Zahidin də “Turan” TV vəsitiesilə anti-“REAL” kampaniyasına qoşulmaq planlarını qüvvədə saxlayıb. Məhz bu vəsiti ilə aprelde keçirilən sosial sorğudakı məglubiyətinin əvəzini çıxacağını düşünən AXCP sədri mövcud planları vəsitiesilə İ.Məmmədovu dalana sıxışdırmağa çalışır.

Daha bir maraqlı məqam isə, AXCP sədri digər müxalifə partiyalarının da “REAL”a qarşı olmaq planını da həyata keçirmək niyyətindədir.

Baş verən proseslər, onu göstər ki, AXCP-“REAL” savaşı hələ çox davam edəcək. Bunu isə zaman göstərəcək.

Rəfiqə HÜSEYNOVA

4 oktyabr 2018-ci il

Vidadi İsgəndərlinin parazitdən fərqi varmı?

Hafiz Hacıyev: "Vidadi İsgəndərlidə normal adam davranışları mövcud deyil"

Coxları parazitin nə olduğunu bilir. Bu, elə bir umumi məhfumdur ki, tərəvəz məhsullarını və meyvələri içindən yeyir. İnsan vücuduna mübtəla olan parazitlər də olur. Bu halda vay parazitin hədəfinə tuş gələn insanın halına. Parazitin hesabına insan şam kimi tədricən əriyəcək, bununla da həyatını və ömrünü yelə vermiş olacaq. Sual yaranır, parazit nədir və necə yaranır? Tibb elminin göldiyi qənaətə görə, ziyanvericinin iki növü- parazitlik və ya parazitizm növləri mövcuddur. Onların arasında qida əlaqə forması olub, partnyor orqanizm (konsument) canlı sahibinin bədənidən həm qidalanma mənbəyi, həm də məskunlaşma (yasa) yeri (daim və ya müvəqqəti) kimi istifadə edir.

Parazitlər öz sahibindən xeyli kiçik olur. Parazitizm, yırtıcılarından fərqli olaraq, növlərin dar çərçivədə ixtisaslaşması ilə səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroqlım, mühafizə və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə nə qədər yaxşı uyğunlaşsa, onun orada çıxalmaq və nəsil vermək ehtimalı da artar. Sübuta yetirilən faktlara istinadən de-

mək olar ki, bu gün dağıcı müxalif ünsürlərinin və onların əməkdaşlıq etdikləri xaricdəki "sapı özümüzən olan baltalar" funksiyasını yerine yetirən "mühacir"lərin bütün vücutlarına parazitlər həkim kəsiləb. Nədəndir ki, Azərbaycanın bənəxalq aləmdə yerinin və rolunun möhkəmənməsi, iqtisadi, siyasi və həbi uğurları onların canlarına üzütmə salıb, qəlbərini parçalayıb.

Tora düşüb, canlarına parazit dolunca...

Bu baxımdan, içlerini parazit dide-dide, parçala-ya-parçalaya biri Hollandiyada, ikincisi Fransada, digeri isə İsveçrədə tapşırıq, göstəriş yerinə yetirə-yetire avara-sərgərdən ömür yaşayırlar. Halbuki Azərbaycanda özlərinə biznes, rəhat heyat şəraiti yaradıb, firavan və təhlükəsiz ömür süründülər. Tora düşüb, canlarına parazit dolunca, xaricə üz tutdular. Yaşamağa yer, qarınlarını doyurmağa pulsuz bilmədikdə, xarici maraqlı dairələrin sıfarişlərini yerinə yetirməyə və Azərbaycan əleyhine şər və



böhtən kampanyasının icraçılarından olmağa başladılar. Leyla və Arif Yunuslar, Xədiciə İsmayılov, Ələkərim Hümmətov, Qənimət Zəhid, Orduhan Teymurxan, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Azər Kazıimzadə, Emin Milli və digərləri azərbaycanlı adını daşışalar da, sosial şəbəkələrdə ermənilərin mövqeyindən çıxış edərək, ölkəmiz haqqından texribat kampaniyası aparırlar. Fikir verin, zatiqiriq imici ilə ad qazanmış Orduhan Teymurxan həyat yoldaşının vətəni olan Niderlandın maraqlı və mənafeyini qoruduğu və bəzən bu istiqamətdə şivən qopardığı halda, doğulub boyabaşa çatlığı Cəbrayıl rayonunda ermənilərin törfədikləri vəhşiliklərdən danışmir, dillənəndə də, erməni lobbisinin tapşırığına uyğun olaraq, işğal olunan ərazilərdə erməni qətlamlarının baş vermədiyiన söyləyir. Bu, üzüdönüklük deyilimi, bu, satqınlığa və xəyanətə bo-

yun əymek deyilmi? Bir qarşın yemək nə böyük problem oldu ki, Vətəninə düşmən kəsiləsən, xalqına şər və böhtən atsan.

Vidadi İsgəndərlidə psixoloji pozğunluq xəstəliyi aşkarlanıb

Azərbaycana qarşı qara piararda vasitə kimi istifadə edilən bu satqınların yaşadığını yer elə cırınlıklärının təqdim olunduğu iaşə obyektləri, avtobus dayanaq-caqları və tualetlərdir. Elə bəzən oralarda yatır, qidalanır, sonra da ağızlarından zibil tullayırlar. V.İsgəndərli deyilən məxlüq özünə-sözünə fikir vermədən ölkəmiz haqqında əxlaqına və mənəviyyatına uyğun açıqlamalar verməyi, video-lar paylaşımayı adı hala əvərib. İnternet istifadəçilərində bəzən belə bir sual yaranır: V.İsgəndərli deyilən ipləmə dəlimi olub və ya psixi xəstəliyəni mübtəla olub? Birmənali şəkildə, ilk önce, onu demək olar ki, V.İskəndərlidə şizofrənik diaqnoz əlamətləri mövcuddur. İkin-ci də, hələ hebsxanada olduğu zaman onda psixi pozğunluq əlamətləri aşkarlanmış və üç ay pen-tensiər xidmətin xəstəxanasında müalicə olunmuşdur. Mövcud faktı "Müasir Müsəvət" Partiyasının sədri Hafiz Hacıyev də təsdiqləyib. Bildirib ki, V.İsgəndərlidə normal

adam davranışları mövcud deyil: "O, məni söyür. Eləsin, mən öyrəmişim adamam. Vidadi İsgəndərlə Avropada oturaraq, xalqımızın mentalitetinə yad fikirlər səsləndirir. Bir il bundan önce, deyirdi ki, mən Azərbaycan vətəndaşlığından çıxmam, azərbaycanlı deyiləm. O zaman niyə Azərbaycan xalqına müraciət edir? Özü "maşənnik" olub. İşlədiyi dövrde nə işlərə məşğul olub, bunu da hamı bilir. Sosial şəbəkələrdə bu işi görənləri təhqir etmek evezine, onun özünün videosunu qoyub baxmaq la-zımdır".

H.Hacıyev V.İsgəndərlinin ailəsinə belə hörmət göstərmədiyini bildirib: "Bu adam qızını, ailəsinidə siyasi gündəmə getirir. Görün, o, nə qədər təbiyəsizdir ki, qızını da gündəmə getirir. O, bu yolla xarici dövlətlərdən, agentliklərdən daha çox pul almağa çalışır. O, Qərbin əli altında alətə çevrilərək qarşıqliq yaratmaq istəyir".

Bir sözə, təsdiq olunan faktlar ondan ibarətdir ki, xaricdə köç salıb, Azərbaycan dövləti və xalq əleyhine iş aparanlar, bu və ya digər formada xəstədir. Xəste isə müalicə olunmalıdır. Müalicə olunmursa, deməli, xarici agenturən burada məqsədi var...

i.ƏLİYEV

Zaqataladakı yeni Satış və Xidmət Mərkəzinə gələn ilk 50 abunəçi "Bakcell"dən hədiyyə qazanıb



Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil Internet Provayderi Bakcell şirkəti növbəti Satış və Xidmət Mərkəzinə Zaqatala şəhərindəki abunəçilərinin istifadəsinə verib. Beləliklə, Şirkət bir-birinin aradınca 3 gündə 3 yeni mərkəzin - Goyçayda diler mağazasının, Qəbələ və Zaqatalada isə satış və xidmət mərkəzlərinin açılışını edib.

Bakcell həm özünün yüksək sürətli 4G şəbəkəsi ilə yanaşı satış və xidmət şəbəkəsini də Azərbaycanın regionlarına doğru genişləndirir. Bu fəaliyyət planı çərçivəsində Zaqatalada açılmış yeni Satış və Xidmət Mərkəzi Bakcell abunəçilərinə tam şəkiddə müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda

ən son model mobil cihazlar, mobil nömrə və aksesuarlar əldə etmək imkanı verir.

"Bakcell" ölkənin ən inovativ məhsul və xidmətlərini və ən sürətli mobil şəbəkəsini Azərbaycanın bütün bölgələrində yaxın etmək məqsədilə həm mobil rabitə, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək. Bizim 4G xidmətimiz

artıq Zaqatala da fəaliyyət göstərir və yerli əhalisi Bakcell şəbəkəsinin etibarlılığı və yüksək sürətindən tam şəkildə yararlanmaq imkanına malidir. İnanıram ki, aqdığımız yeni Satış və Xidmət Mərkəzi abunəçilərimizə əlavə rahatlıq və üstün müştəri təcrübəsi bəxş edəcək", deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.


Yeni xidmet mərkəzine baş çəkən ilk müştərilər maraqlı sürprizlər qarşılışılardı. Belə ki, buradakı xidmətlərdən faydalanan ilk 50 abunəçi "Bakcell"dən pulsuz 4G data kartı və 1 ay pulsuz internet hədiyyə qazanıb.

Bakcell özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəsini Azərbaycanın bütün bölgələrinin sakinlərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

Yazıçı-publisist İlham Əliyevin növbəti romanı çapdan çıxbı. "Gecənin rəngi" adlanan roman Dağılıq Qarabağda gedən döyüşlərdən və bu döyüşlər zamanı baş verən hadisələrdən bəhs edir. "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi", "İnsanlığa xidmət" əsərləri, "Qanlı vadî", "İnce dərəsi" romanları ile oxuculara tanış olan İlham Əliyev qələmə aldığı "Gecənin rəngi" romانında Qarabağ döyüşlərinin ilk mərhəlesində könüllü özünü müdafiə dəstələrinin bütün cəbhə boyu erməni hərbi birləşmələrini darmadağın edib, böyük ərazilərdə Azərbaycanın suverenliyini bərpa etmələri göstərilir. Roman məzmun dairəsinin genişliyi və əhatəliyi cəhətdən deyil, həm də bedii keyfiyyətləri və aydın əslılıbu baxımdan seçilir. Bu keyfiyyətlər korpus komandiri Məmməd Cavadzadənin, alay komandirləri Bəxtiyar Hacıyevin, Fərəc Ağayevin, Asif Bəşirovun davranışlarında və təcrübəli hərbçi bacarıqlarında açıq-aydın özünü göstərir.

Söz yox ki, məharibə zamanı ən zəif və gərgin təbəqədən təqdim edilmiş sakinlərdir. Bunu "Gecənin rəngi" romanında da açıq-aydın görmək mümkündür. Ermənilər işğal etdikləri Sıravənd kəndini talan edib, dağlıqla yanaşı, girov götürdükləri dinc sakinlərlə amansız rəftar edir, təhqir edir, al-

"Gecənin rəngi"



çaldır, müxtəlif işgəncələrdən sonra öldürürler. Qətləmlərinin başında dayanan ikinci korpusun komandırı Samvel Xaçaturyan girov götürülen sakinlərə qarşı daha qəddar davranış və bir növ işgəncə maşının amansız xarakter almasından zövq alır. Hətta bir zaman idman zalında birgə məşq etdikləri, yarışlarda üz-üzə gəlib, güleşdikləri Talibin "Savanlan və Bəxtiyarı burax" təklifinə onların başına silah dayayıb, öldürməsi ilə cavab verir. Bu artıq vəhşilik, insanlığın qarşı amansızlıqlıdır. Amma yaxşı deyiblər, məharibə əldə silahlı aparırlar, lakin qələbəni təkcə silahlı deyil, insanların qışaslılığı, yüksək əzmkarlığı və xarakteri təmin edir.

Bunu erməni vəhşiliyinin qurbanı olaraq ev-eşiyi dağılan, atası, bacısı, nişanlısı öldürülən, anası və qardaşı girov götürülen Talibin əzmkarlıq və yüksək keşfiyyatçı bacarığı göstərərək korpus komandırı Samvel Xaçaturyanın qisas almasında görmək olar. Sədə və oxunaqlı dildə yazılı romanın təsvir edilən hadisələr real və inandırıcıdır. Bu da romanın məharibənin əzəblərini yaşmış əsirərin və girovların fikirlərinə, elecə də döyüşlərin iştirakçı olmuş əsgər və zabitlərin xatirələrinə əsasən qələmə alınması ilə bağlıdır. Maraqlı hadisələrlə zəngin olduğundan kitabı həycənsiz oxumaq mümkün deyil. Çünkü romanca qırılmış insan taleləri, insan faciələri oxucunu düşündürür və düşündürdükən narahat edir.

Yazıçı-publisist İlham Əliyevin qələmə aldığı "Gecənin rəngi" kitabı ister xalqımız, istərsə də ədəbiyyatımız üçün lazımlı kitab olmaqla yanaşı, həm də maarifləndirmə baxımdan böyük əhəmiyyətə malik kitabdır. Kitab həm də yeni məlumat, yeni mövzu axarlarında olan oxucu üçün bir tapıntı olacaktır.

Xalq müdafiəcisinin tarixi prosesdə yerinə baxdıqda, dünyanın müxtəlif ölkələrində yerli xüsusiyyətlərə əsaslanan bu kimi bir çox təsisat mövcud olmuşdur. Bu baxımdan, Çingiz Xan Xanədanlığı dövründə Uan Nəzərat Təşkilati kimi ortaya çıxan təşkilatı, Roma mədəniyyətində Xalq Tribunaları, XVII əsrə gəlincə, Amerika müstəmləkələrində Censors adlandırılan təşkilati göstərmək olar.

Tədqiqatçılar tərəfindən XIX əsr cəmiyyətdə dövlətin rolunun xeyli dərəcədə arttığı dövr kimi qiymətləndirilir. Belə bir zamanda, dövlət bürokratiyasının selahiyətləri də genişlənərək, bəzi ədalətsiz qərarların qəbul olunmasına yol verildi. Mütexəssislərin belə fikri ilə razılaşmaq olar ki, bu qərarlar stereotiplər, dolayı təsirlər, rüsvət, selahiyətdən sui-istifadə və ya səriştəsizlik, süründürməcilik kimi anormal idarəetmə nəticəsində əməle gəlmişdir. Belə hallarda vətəndaşları müdafiə təşkilatlarına həmişə ehtiyac hiss olunmuşdur ki, onlardan biri də Ombudsmanıdır.

Xalq müdafiəcisi ve İnsan Haqları Müvəkkilliyi təsisatının bir sıra xüsusiyyətləri vardır ki, onlarsız bu təsisat qarşısında duran məqsədlər nail ola bilməz və həm də bu xüsusiyyətlərin analizi Ombudsmanın nüfuzunun nəyə əsaslanması səhlinə cavab tapmağa kömək edir. Hikmet Babaoglu yazır: "Bizim tərəfimizdən, bu xüsusiyyətlərə, bircənisi, Ombudsmanın qanunverici və icraedici hakimiyətlərdən asılı olmaması, ikinci isə, onun siyasi cəhətdən neytral olması aid edilmişdir. Beləliklə də, həmin vəzifəni tutan şəxs üzərinə düşən vəzifələrin öhdəsində gəlmək bacarığı ilə yanaşı, həm də cəmiyyətdə mövcud olan siyasi qüvvələrin təzyiqlərinə qarın toxunulmazlıq malik olmalıdır".

Tarixən İnsan Haqları Müvəkkilliyi təsisatı, ilk dəfə olaraq, Skandinaviya ölkələrində (İsveç, Norveç, Finlandiya) yaradılıb. İkinci Dünya mühərribəsindən sonra bu təsisat bir çox Avropa, Asiya ölkələrində və dövrünün digər regionlarında geniş yayılıb. Isveç Parlament Ombudsmanı Təsisatı dönyada, ilk dəfə olaraq, təftiş orqanı kimi 1809-cu ildə meydana gelib.

İsveç kralı XII Karlin qarşısında o dövrə idarəcilik sistemini monarxiya rejimindən qarşı fəal müxalif mövqədən çıxış eden zadəgan nəsillili məmurlardan təmizləmək kimi mühüm vəzifə durmuşdu. Məhz bu vəzifəni həll etmək istiqamətində Ombudsman Təsisatına əsas funksiya kimi məmurların fəaliyyətinə, mütləmədi surətdə göz qoymaq selahiyəti həvələ edilmişdir. 1809-cu ildə Isveçdə monarxiya idarəəsü qəti olaraq süqut uğradıqdan sonra Ombudsman Təsisatı parlamentin vəzifəli şəxslərinin işinin qanuniliyinə nəzarət orqanına əvəlmişdir. 1809-cu il İsveç Konsitutusiyasına görə, parlamentin təyin etdiyi Ədliyyə Ombudsmanın selahiyətinə məhkəmələrə və inzibati orqanlara nəzarət, selahiyətli hakim qarşısında xidməti vəzifərinin icrası zamanı qeyri-qanuni hərəkətlərə yol vermiş, yaxud öz vəzifələrini lazımi tərzdə yerinə yetirməyən şəxslərə qarşı iş qaldırmadıq daxil idi. Beləliklə, bu təsisat yaradıldığı vaxtdan icra hakimiyəti orqanlarının fəaliyyətinə nəzarət etmək, həmçinin, vətəndaşların hüquqlarının inzibati orqanları tərəfindən pozulmasına müdafizəsinə təsir etmək selahiyətləri verilmişdir. Sonralar ise bu təsisat xüsusişdirilmiş Om-

budsmanlar sisteminin yaradılması yolu ilə inkişaf etmişdir. Bu ölkədə (Isveçdə) 1986-ci ildə qəbul olunmuş irqi diskriminasiyaya qarşı qanuna müvafiq olaraq, bu məsələlər üzrə xüsusi Ombudsman təyin olunmuşdur ki, onun funksiyalarında əmək və sosial münasibətlərin müxtəlif sahələrində (iş qəbul və işdən azad edilmə, əməyin ödənilməsi, mənzilin icarəsi və s.) diskriminasiya hallarının qarşısının alınması daxildir. H.Babaoğlunun fikrincə, XX əsrin birinci yarısında Ombudsman Təsisatının təkamülü nəticəsində, bu qurum hüquq-mühafizə orqanından hüquq-müdafiə orqanına çevrilməye başlayır və bu cür inkişaf XX əsrin ortalarında onun hakimiyətin qanunvericilik qolunun insan və vətəndaş hüquqları və azadlıqları sahəsində, hakimiyətin icra və məhkəmə qolunun vəzifəli şəxslərinin hərəkətlərinin qanuniliyinə xüsusi dövlət nezareti orqanı kimi qəti surətdə müəyyənləşməsi ilə başa çatmışdır. XX əsrin 30-40-ci illərində dövri problemlərinə baxmağa başlayan Kazaskerlər məhkəmə hakimiyətinin en selahiyətli şəxsləri olmuş, mühakimələrə nəzarət etmişlər. Osmanlı dövlətində, xüsusi olaraq, insan hüquqlarının qorunması sahəsində məhkəmə hakimiyətinin ali orqanı kimi fəaliyyət göstərən bu təşkilat memurların qanun pozmaları ilə bağlı olan şikayətlərə görə əmək qəbul edir, rəsmi vəzifələrin səhvi və qəzəzlər icmalarına qarşı vətə-

Belə ki, ombudsman təsisatının təşəkkülünün dövlət baxımından islam mədəniyyətində əhəmiyyətli yer tutan Osmanlı dövlətində məcburi olaraq yaşayan XII Karlin dövrünə təsadüf etdiyi irəli sürürlər. R.Yılmazın fikrincə, XII Karlin Osmanlı dövlətində məcburi yaşadığı zaman öyrəndiyi və özlinə uyğunlaşdıraraq Isveçdə yaradılmasını əmr etdiyi təşkilat Kadıl Kudatlığın (hakimlər hakimi mənasında anlaşılan) davamı olan Kazaskerlik təşkilatıdır. XII Karlin dövründə Isveçdə mövcud olmuş ombudsman təsisatının funksiya və iş prosesi etibarilə Kazaskerlik böyük oxşarlığı var. Bu oxşarlıq barede fikir Paris Yerli idarəetmə Ombudsmanın hazırladığı illik rapor da nəzərə çarpır. Azərbaycanda Xalq Müdafiəcisi təsisatının aktuallığı və yaradılmasının mümkünüyü baxımından həm də mədəniyyəti, səsial quruluşu, milli və dini xüsusiyyətlərinə görə bənzərlik kəsb edən Osmanlı dövlətinin inzibati sisteminde XIX ərin sonunda vacib rol oynayan və Qazilerin Baş idarəsi kimi fəaliyyət göstərən Osmanlı Ombudsmanı-Kazaskerlik Təşkilati xüsusi maraq doğurur.

Bu qurumun meydana gəlməsi Osmanlı orduşunun inkişaf etdiyi və hərbi təşkilatın dövlət daxilində çox əhəmiyyətli bir yer tutmağa başladığı dövri təsadüf edir. Bu dövrdə əsgərlərin problemlərinə baxmağa başlayan Kazaskerlər məhkəmə hakimiyətinin en selahiyətli şəxsləri olmuş, mühakimələrə nəzarət etmişlər. Osmanlı dövlətində, xüsusi olaraq, insan hüquqlarının qorunması sahəsində məhkəmə hakimiyətinin ali orqanı kimi fəaliyyət göstərən bu təşkilat memurların qanun pozmaları ilə bağlı olan şikayətlərə görə əmək qəbul edir, rəsmi vəzifələrin səhvi və qəzəzlər icmalarına qarşı vətə-



KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Dünyanın xalq müdafiəcisi və İnsan Haqları Müvəkkilliyi təcrübəsindən

Ombudsman Təsisatına tələbatı artırılmışdır.

Bütün bunların nəticəsi kimi, əgər 1950-ci ildə öz ölkəsində Ombudsman Təsisatını cəmi iki dövlət tətbiq etmişdərsə, artıq XXI əsrin əvvəllerindən bu rəqəm təxminin 100-e çatmışdır. Bu, onu göstərir ki, Isveç təpli Ombudsman İnstitutunun mövcudluğuna telebat təkçə bir neçə ölkədə deyil, bütün dünyada özünü doğrultmuşdur. Belə mövqeyin səbəbləri isə tədqiqatçılar tərəfindən onunla izah olunur ki, müasir dövlətin inkişaf dərəcəsi idarəcilik fəaliyyətinin adamların həyatının bütün sahələrinə artan ekspansiyasını göstərir, bu da onların idarəcilik orqanlarının fəaliyyətindən və qəbul etdikləri aktlarından tam asılı olmasına getirib çıxarıır. Bunun nəticəsində, əsas vəzifəsi idarəetmə orqanlarının işindən qane olmayan vətəndaşların şikayətlərinə baxmaqdan və deməli, onların hüquq və azadlıqlarının müdafiəsindən ibarət olan Ombudsman Təsisatı kimi mexanizmin zəruriliyi yaranır.

Qeyd etdiyimiz kimi, müasir dünyada ilk ombudsman təsisatının 1809-cu ildə Isveçdə yaradılması qəbul edilir. Lakin Türkiye alimi Reha Yılmazın göstərdiyi kimi, əslinde bu təşkilatın tarixi kökləri islam idarəcilik sistemi ilə bağlıdır.

daşların hüquqlarını qoruyur, zərərçəkənlərin iddialarının ödənilməsi kimi xidmətlər göstərirdi. Bütövlükde, bu sahədə Kazaskerlik Təşkilatının başçılığı ilə Divani Mezalim və Mühtəsib (Hisbe) təşkilatları ilə birləşdə Şikayət Heyəti kimi fəaliyyət göstərmişlər.

Divani Mezalim təşkilatında

hüquq, siyaset, idarəcilik sahələrində

çalışan dövlətin ali məmurları

istirak etmişlər. Bir sıra məsələ

mədənkarənərən bərpa etmək

şəhərənərən bərpa etmək

şəhərənərən bərpa etmək

şəhərənərən bərpa etmək

şəhərənərən bərpa etmək

şəhərənərən bərpa etmək

tının kökləri Şərqi idarətinin demokratik ənənələri ilə, Türk idarəcilik sistemi ilə bağlıdır. Vaxtılı Osmanlı dövlətində Kazaskerlik deyilən qurum, məhz buradan Qərb idarəmə yayılmışdır və fəaliyyəti prosesi dövlət və vətəndaş arasındakı münasibətlərə yeni sehifə açmışdır. Bu təsisat icra hakimiyəti orqanlarının fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsində əsas amil və hüquqi əsas, həmçinin, məhkəmədənkarənərən nəzarətin vacib forması kimi çıxış edir. Demokratik - hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycanda vətəndaş cəmiyyətin formalaşması şəraitində insan və vətəndaşın hüquq və azadlıqlarının konstitusiya təminatlarının təmin edilməsi mexanizmində əsas Hüquqları üzrə Müvəkkil (Ombudsman) Təsisatı vacib yer tutur və səmərəli dövlətdə xili vasita kimi çıxış edir.

Azərbaycanda belə bir demokratik təsisatın yaradılması Ulu Öndər Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli Fərmanında müəmmələrə kimi müəyyən edilmişdir. Bu istiqamətdə aparılan məqsədönlü hazırlıqlı işi baxımından, 2001-ci il mayın 14-də Azərbaycan Respublikasının Milli Məclisi, BMT-nin inkişaf programı və Azərbaycan EA İnsan Hüquqları İstítutunun "Azərbaycanda Ombuds-

man Təsisatının yaradılması" mövzusunda birgə keçirdikləri beynəlxalq elmi-praktik seminar, xüsusilə, əhəmiyyətli olmuşdur. Keçid mərhəlesini yaşıyan, ictimai həyatın ayrı-ayrı sahələrində islahatlar aparan ölkələrdə Ombudsman Təsisatına xüsusi ehtiyac vardır. Artıq postsovət məkanında yaşıyan ölkələr bu qurumun ilkin nəticələrini hiss etməkdərlər ki, onlara misal olaraq Rusiyani, Ukraynanı, Gürcüstanı və s. göstərmək olar.

Demokratik - dünyəvi dövlət quruculuğu yolunu seçmiş hər bir ölkə üçün olduğu kimi insan hüquqlarının qorunması amili olduqca vacib olan Azərbaycan üçün də onları qoruyan yeni təsisatın yaradılması yad olmamalıdır. Azərbaycanın klassik yazıçılarının, şairlerinin, filosoflarının - Nizaminin, Füzulinin, Bəhmanyarın və b. əsərlərindeki ədalət prinsipinin axtarışı humanistliyin en mühüm təzahürüdür. Təcrübə göstərir ki, insan hüquqlarına hörmət edilən əməyyətde sabitliyin təminatı əsas şərtlərənərən birincən çevrilir. Bu hüquqların qorunması ineqrasiya məsələlərində xüsusi əhəmiyyət malikdir.

Vahid Ömərov,
falsəfə üzrə falsəfə doktoru

Evlənmək üçün konsulluğa getdi, girov götürüldü



Tanınmış ərəb yazılıçı və siyasi fəal Səudiyyənin İstanbulda konsulluğuna gedən zaman orada girov götürüldü. Türkiye mətbuatı xəber verir ki, tanınmış səudiyyəli yazılıçı, daha çox İxvanul-Müslimin tərefdarı kimi tanınan siyasi fəal Camal Xaşqaçı ölkəsinin İstanbulda konsulluğuna gedib və daha sonra ondan xəber çıxmışdır. Tanınmış siyasi fəal son zamanlarda Səudiyyə Ərəbistanı hökumətini təqiqid edən fikirləri ilə gündəmə gelmişdir. Məlumatə görə, Camal Xaşqaçı öten gün Səudiyyənin İstanbulda konsulluğuna evlənməkla bağlı qeydiyyata düşmək üçün müraciət edib, lakin o bundan sonra oradan çıxmışdır.

Bəzi siyasi feallar onun oradan Səudiyyəyə aparıldığı bildirir. Türkiye polisi siyasi fəalin konsulluqda yoxa çıxmazı və ya girov götürülməsi ilə bağlı iddialar əsasında istintaqa başlayıb. Bu arada Səudiyyə Ərəbistanın rəsmi dövlət xəber agentliyi VAS öten gün bildirib ki, hökumət İnterpol vasitəsilə dələduzluqda ittihamları lan vətəndaşlardan birini ölkəyə getirib.

İnterneti icad edən şəxs onu məhv etmək fikrinə düşüb

Müasir Internetin "atasi" Timot Berners-Li "Inrupt" adlı yeni strukturunu təqdim edib. Bu layihə çərçivəsində istifadəçilər öz məlumatlarını müstəqil saxlamaq hüququ verən program əlavələri yaradılacaq.



AZORTAC "Business Insider" nəşrine istinadla xəber verir ki, "Inrupt" strukturu genişmiy়aslı "Solid" layihəsinin kommersiya tərəfini təmin edəcək. Berners-Linin komandası artıq neçə ildir ki, bu layihə üzərində işləyir. Açıq kodlu bu platforma bütün istifadəçilərin öz şəxsi informasiyasını harada saxlamağı və onu kimlərlə bölüşməyi seçməsinə imkan verir. Bu prinsip şəbəkədə məlumatların saxlanması mövcud qaydalarına ziddir. Həmin qaydalara görə, bütün istifadəçilər şəxsi informasiyanı böyük IT-şirkətlərə - axtarış sistemlərinə, sosial şəbəkələrə, messengerlərə verirlər. Korporasiyalar bütün məlumatları öz serverlərində saxlayan inhisarıdır. Bu yanaşma məlumat massivlərini haker hücumları üçün zəif edir.

"Solid" sistemi verilənlərin DWeb-də və ya desentralizasiya olunmuş internetdə mübadiləsi və saxlaması üçün bir vasitədir. Belə sistemdə informasiya serverlərdən yan keçərək ötürüləcək. Bu sistemin tərəfdarlarının fikrincə, həmin fakt korporasiyanın və dövlətin istifadəçilərin həyatına müdaxiləsini minimallaşdırır. Berners-Li dəfələrlə bildirib ki, o həle neçə onillik bundan əvvəl Internetin məhz bu şəkildə olacağını fikrində tuturdu. Berners-Li deyib: "Əldə etdiyimiz bütün yaxşı nəticələrə baxmayaraq, Internet ondan öz şəxsi məqsədləri üçün istifadə edən qüvvələrin təsiri altında qeyribərabərlik və ayrı-seçkilik vasitesine çevrilib". Onun fikrincə, məhz indi dünya şəbəkəsinin tarixində böhrənlilik dönüs anı başlanıb. Bu vəziyyətdə onun fəaliyyət terzinə dəyişmək lazımdır.

İbrahimoviç yenidən "Milan"da oynaya bilər

Bir vaxtlar "Milan" və "Inter" də çıxış etmiş Zlatan İbrahimoviç İtaliyaya qayıda bilər. SIA-nın məlumatına görə, 37 yaşlı həcumçunu "Milan" heyetine cəlb etmək istəyir. "Rossonyerlər"in baş məşqçi Cennaro Qattuzonun isveçli forvard komandasında görmək istədiyi bildirilir. O, həcum xəttini "Los Angeles Qalaksi" də qollarını sıralayan futbolçu ilə gücləndirmək fikrindədir. Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb. O, bu müddədə 61 oyuna 42 qol vurub.

ELAN

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəciliy Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin III kurs tələbəsi Hüseynov Hüseyin Sübhan oğlunun adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Korreksiyaedici təlim ixtisası üzrə II kurs tələbəsi Kərimova Rübabə Müşfiq qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müaviləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Ses

Son sahifə

4 oktyabr

Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb

Oktobre 3-də İsvəçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayev ali futbol qurumunun - FIFA-nın prezidenti Cianni Infantino ilə görüşüb. AFFA-nın saytında yer alan məlumatda deyilir ki, görüşdə Azərbaycan futbolunun inkişafı ilə bağlı etraflı müzakirələr aparılıb.

Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyəde teşkil olunması ilə bağlı FIFA prezidenti Cianni Infantinonu tebrik edib. Söhbətə zamanı FIFA ilə AFFA arasında mövcud yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi məsələləri müzakirə olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.



İradə Aşumova: Əsas hədəf "Tokio-2020" yə lisenziya qazanmaqdır



Güllə atıcılığı üzrə Avropa kubokunun finalında iştirak etmək üçün bu gün Portuqaliyaya yola düşürük. Lissabonda Ruslan Lunyov 25 metr məsafəyə kiçik çaplı tapançadan atəşəçmə yarışlarında iştirak edəcək. O, finala vəsiqəni iki Avropa kubokunun nəticələrinə görə əldə edib.

AZORTAC xəber verir ki, bu sözləri güllə atıcılığı üzrə yiğmə komandanın baş məşqçisi, Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova deyib. O, öten ay Koreya Respublikasının Çanqvon şəhərində keçirilmiş dünya çempionatında IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu Ruslan Lunyovun çıxışına da münasibət bildirib: "Ruslan dünya çempionatında 10 metr məsafə üzrə pnevmatik tapançadan atəşəçmə yarışlarında 582 xalla 5-ci oldu. Qeyd edim ki, ilk 4 yeri tutan idmançılar Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə etdilər. Ruslan "Tokio-2020" yə lisenziya qazana bilməsə də, dünya reytingində xeyli irəliləyib 93-cü pillədən 10-cu yerə yüksəldi. Həm 10 metr, həm də 25 metr məsafələr üzrə dünya reytingindəki nəticələri onun gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirakına imkan verir. Bu ilin sonunda dünya reytingində ilk 24-lükdə qərarlaşan atıcıların "Minsk-2019"-da iştirakı müəyyənlenəcək". Olimpiya mükafatçısı əsas hədəfin növbəti Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu da vurgulayıb: "Gələn ilin fevralından atıcılarımız Tokio Olimpiadasına vəsiqə verəcək yarışlarda iştirak edəcəklər. Əsas hədəf "Tokio-2020" yə lisenziya qazanmaqdır".



"Barselona" ən çox qazanan komandadır!

İspanyanın "Barselona" klubunun 2017-2018 mövsümündə əldə etdiyi gəlir açıqlanıb. Klubun saytında yer alan məlumatə görə, Kataloniya təmsilçisi il ərzində 1.05 milyard dollar (914 milyon avro) gəlir əldə edib. İspaniya nəhəngi eyni mövsümde bir milyard dollardan çox qazanc əldə edən ilk klub kimi tarixa düşüb.

Klubun mənfəeti isə 12,67 milyon dollar olub (11 milyon avro). Son 8 ilde "Barselona"nın gəlirləri 229 milyon dollar (199 milyon avro) olaraq müəyyənəşdirilib. Klubun proqnozlara əsasən, 2018/2019 maliyyə ili üçün gəlir 1.105 milyard dollara (960 milyon avro) çatmalıdır. Kataloniya klubu 2021-ci ilde isə bir milyard avro gəlir əldə etməyi hədəfləyir.

Pep Qvardiola: "Mbappeni transfer etməyəcəyik"



"Manchester Siti"nin baş məşqçisi Pep Qvardiola PSJ-nin futbolçusu Kilian Mbappeni transfer edəcəkləri barədə yayılan iddialara münasibət bildirib. O, bu xəbərləri təkzib edib: "Mbappeni transfer etməyəcəyik. Bu şayiələrin necə yayıldığı bilmirəm. Rahim Sterlinqi hansısa oyunu ilə dəyişməyə hazırlaşmışıq". "Manchester Siti"nin Mbappe üçün PSJ-ye 200 milyon funt-sterling (224 milyon avro) ödəməyə hazır olduğunu iddia olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**